

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 224 (5455) 7 dekabr 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycan Prezidenti İlham Əliyev "Bakutel-2017" sərgisi ilə tanış olub



Səh 2

QEYDİYYAT MASASI • REGISTRATION DESK

Baku
8 DEKABR DECEMBER

"Rossiya-24" telekanalı
"Bakutel-2017" sərgisindən
reportaj yayımlayıb



4

Birinci vitse-prezident
Mehriban Əliyeva Rostropovicclər
adına Müsiqi Məktəbinin yeni
binasının açılışında iştirak edib



5

Naxçıvanda "Ümummilli lider
Heydər Əliyev dini həmrəyliyin
yaradıcısıdır" mövzusunda
konfrans keçirilib



6

Azərbaycan vətəndaşlarının
80 faizə qədəri ölkənin
gələcəyini nikbin
qiymətləndirir



9

Azərbaycanın Dövlət
Sərhəd Xidməti ilə
Türkiyənin Silahlı Qüvvələri
arasında əlaqələr genişləndir



9

Roma papası ABŞ səfirlərini
Qudsə köçürməməyə çağırıb



14

→ 12

Ali Kərimlinin psevdodemokratlığı ve "facebook" məhbusları

→ 13

"Həc bir avropanı ermənilərə ciddi yanaşmayacaq"

→ 16

Kamran Ağayev Cəxiya klubundan göndərildi

7 dekabr 2017-ci il

Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-də Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - “Bakutel-2017” ilə tanış olublar. AZƏRTAC xəbər verir ki, Nəqliyyat, Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verdi.

Bildirildi ki, builki sərgidə 20 ölkədən 192 şirkət iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Teşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konf-



dersiyasının dəstəyi ilə keçirilən sərgidə ABŞ, Rusiya, Birleşmiş Ərəb Əmirlilikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiye və digər ölkələr təmsil olunur.

Nazir Ramin Quluzadə Nəqliyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumlarının, müəssisələrinin məhsul və xidmətləri, həyata keçirdiyi layihələri barədə məlumat verdi.

Qeyd olundu ki, 2019-cu ildən etibarən veriləcək yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşlar “Elektron imza” sertifikatı ilə təmin olunacaqlar. Bunun üçün müvafiq

infrastruktur artıq hazırdır. Gelən ildən “Elektron imza”ların dövlətlərarası qarşılıqlı tanınması prioritət istiqamətlərdən olacaq. Bu imzanın aktiv istifadə edilə biliçeyi məkan “Elektron Hökumət” portalıdır.

Hazırda bu portal vasitəsilə vətəndaşlar 89 dövlət və qeyri-dövlət qurumunun xidmətlərindən yararlanı bilirlər. “Güzəştli mənzil sistemi” artıq portalala integrasiya olunub, burada “Elektron ipoteka sistemi” yaradılıb. Ümumilikdə, bu il portalda 40 yeni xidmət əlavə olunub. Görme qabiliyyəti məhdud olan insanlar üçün hazırlanmış “Dənişən Kitabxana”ya Heydər Əliyev

Fondunun təşəbbüsü ilə 200 kitab əlavə edilib.

Sonra dövlətimizin başçısına ve birinci xanıma “Baktelecom” və “Aztelekom”un il ərzində həyata keçirdiyi layihələrlə bağlı məlumat verildi. Müasir texnologiya sayəsində əlavə avadanlıq olmadan, bir xətt üzərində əhaliye telefon, internet və televiziya xidmətləri göstərilir. Eyni zamanda, dördüncü nəsil simsiz rabitə texnologiyası üzərində xidmət də həyata keçirilir. Artıq Bakıda və Xaçmazın 4 kəndində bu texnologiya test qaydasında tətbiq edilib. Bir il ərzində layihə Abşeron yarımadasını da

əhatə edəcək. “İctimai Internet” la-yihəsi çərçivəsində 18 məkan pulsuz internetle təmin olunub. Avropana 1 internet provayderinin təmin etdiyi ən geniş pulsuz “Wi-Fi” zonası Bakıdadır.

Daha sonra “AzInTelecom”un beynəlxalq səs trafiki mübadiləsinin təşkili, telekommunikasiya və sitelerinin sertifikatlaşdırılması, eləcə də Regional “Data Mərkəzi”nin texniki imkanları vasitəsilə “bulud” əsaslı xidmətləri barədə məlumat verildi. Beynəlxalq səs trafikinin təşkili üçün istifadə edilən kommutasiya şəbəkəsi tam surətdə yenilənərək IP əsaslı yeni

Beynəlxalq Kommutasiya Sistemi qurulub.

Yeni yaradılan xidmət mərkəzlərindən biri də “Şəbəkə”dir. Həzirdə respublika üzrə 5 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda yerləşir, digeri isə Cəlilabad şəhərindədir. Xidmət şəbəkəsinin Bakının bütün rayonlarını əhatə etməsi üçün işlər aparılır. Növbəti mərhələdə isə “Şəbəkə” mərkəzlərinin ölkənin bütün böyük şəhər və rayonlarında açılması nəzərdə tutulur.

Diqqətə çatdırıldı ki, bu il 25 yaşını qeyd edən “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2017-ci ildə bir sərə işlər görülüb. “Azərbaycan poçt markalarında” adlı kitab həm yerli, həm də əcnəbi filatelistləri ölkəmizin mədəni irsi ilə tanış edir.

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin stendi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qurumun həyata keçirdiyi layihələr barədə məlumat verildi. 2010-cu ildə yaradılmış və Qafqazda ilk peyk operatoru olan Azərkosmos “Azərspace-1” peyk vasitəsilə öz müştərilərinə yüksək etibarlı peyk əsaslı teleradio yayımı, səs, video məlumatlarının ötürürləməsi və digər xidmətləri təqdim edir. Yüksək ixtisaslı peşəkar heyətə və texniki imkanlara malik olan “Azərkosmos” ASC-nin yaradılmasından ötən dövr ərzində bu qurum ölkədə və bütünükələ regionda İKT sektorunun aparıcı qüvvələrindən birinə çevrilib.

Sərgidəki Yüksək Texnologiyalar Parkında yerli startapçılar tərəfindən hazırlanmış məhsullar nümayiş olunur. “Made in Azerbaijan” brendi altında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondundan qrant almış, Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapçıların layihələri böyük məraqla qarşılıqlı. Sonra Prezident İlham Əliyev “Euronews” və “Rossiya-24” televiziya kanallarının sənədlərini cavablandırı.

Sərgidə Virtual Cərrahiyə barədə də məlumat verildi. Dünya təcrübəsində ilk dəfə Azərbaycan cərrahları artırılmış reallik eynəkləri ilə üzün bərpası əməliyyatını keçiriblər. Üzdə aparılan rekonstruktiv cərrahi əməliyyatlara yüksək funksional və estetik tələblər qoyulur. Bu metodika nəticəsində qısa müddətə yüksək dəqiqlik, təhlükəsizlik və estetik nticələrə nail olmaq mümkkdir.

Sərgidəki “Oyun zonası”nda Yüksək Texnologiyalar Parkının biznes inkubatorunda fəaliyyət göstərən yerli “startap”lar - “Pazl xalça” və “Yüksəkklik” oyunlarını təqdim edirlər. “Pazl xalça” oyunu Azərbaycan xalçaçılıq məktəblərinin, xalça növlerinin öyrənilməsini və tarixi dəyərlərə sevgi ruhunun aşınmasını təbliğ edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış olub



Əvvəli-Səh-2

“Yüksəklik” virtual reallik döyüş oyunudur. Oyun düşmənə qarşı vuруşan qəhrəman əsgərlərimizə həsr edilib. Oyunu hazırlanınlar 2016-ci ilin aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla işgalan azad etdiyi Lələtəpə yüksəkliyindən ilhamlanıblar. Burada, həmçinin “Omarov’s Game Studio” şirkətinin təqdim etdiyi oyunlar da nümayiş olunur. Şirkət bir il ərzində qlobal bazarda auditoriyası 3 milyondan artıq olan 4 oyun istifadəye verib.

Məlumat verildi ki, Rusiya Federasiyası sərgidə geniş təmsil olunur. Rusyanın 5 şirkəti televiziya şəbəkəleri və onlayn video üçün platformalar, bu sahədə müxtəlif xidmətlərini təklif edir. Bundan başqa, Rusyanın stendində mobil şəbəkələrin optimallaşdırılması və radioölçmələr, peşəkar texniki təlimlər, eləcə də şəbəkənin idarə edilməsi və nəzarət üzrə həll variantlarının hazırlanması və tətbiqi sahə-

sində ixtisaslaşmış xidmətlər nümayiş olunur.

Fransa “Bakutel-2017” sərgisində 4 şirkətlə təmsil olunur. Bunlar qlobal program hazırlığı üzrə dünyada tanınmış şirkətlərdir. Eyni zamanda, Fransa stendlərində sənaye üçün qabaqcıl texnologiyalar, batareyaların hazırlanması və quraşdırılması, həmçinin yaşayış və qeyri-yaşayış binaları, məlumat mərkəzləri, ofis məkanları üçün şəbəkə avadanlığı və müşahidə sistemləri təqdim olunur. Bu ölkənin şirkətləri alicilara təhlükəsiz mobil rabitə həlləri, iOS və Android telefonlarının zənglərini, mobil məlumat axınlarını, mesajların, elektron və poçt mühadiləsini şifrləyən sistemlərini təklif edir.

“Bakutel-2017” sərgisində iştirak edən ölkələr arasında Sloveniya da var. Bu ölkə 10 ilден artıqdır ki, “Bakutel” sərgisində iştirak edir. Sloveniya pavilyonunda İKT avadanlıqları, yeni texnologiyalar nümayiş olunur. Stendlərdə rabitə,



dəmir yolu, energetika, təhlükəsizlik sahələrində İKT məhsulları bərədə məlumat verilir.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Türkiye Respublikasının pavilyonuna geldilər. Məlumat verildi ki, Türkiye digər sərgilərdə olduğu kimi, “Bakutel-2017”də də geniş təmsil olunur. Qardaş ölkənin ümumiyyətdə 4 aparıcı şirkəti burada məhsullarını təqdim edir. Bu məhsullar arasında peyk sistemləri, rabitə, mobil və milli poçt operatorlarının xidmətləri yer alır. Türkiye bu sərgiye böyük maraq göstərir və hər il şirkətlərin təklif etdiyi xidmət və məhsulların çeşidi artır. Kanada artıq 8 ildir ki, “Bakutel” sərgisində təmsil olunur. Budəfəki sərgidə Kanadanın 5 şirkəti simsiz, məlumat və sabit kommunikasiya şəbəkələri, telekommunikasiya cihazları ilə bağlı məhsullarını nümayiş etdirir.

“Bakutel-2017”nin feal iştirakçıları arasında İran İslam Respublikası da var. İranın 9 şirkəti sərgidə in-

tellektual məhsullarını nümayiş etdirir. Yüksek səviyyəli bu məhsullar böyük maraqla qarşılıanır. Burada esasən “startap” layihələri bərədə məlumat verilir. İran şirkətlərinin də “Bakutel” sərgisine maraqlı ildən-ilə daha da artır.

Gürçütanın 4 şirkəti “Bakutel-2017”də məhsullarını təqdim edir. Bu şirkətlər inşaat sənayesi üçün innovativ platformalar və İKT layihələri, “startap” və interaktiv dil öyrənmək üçün tətbiq ilə bağlı məhsullarını nümayiş etdirir. İtalya-Azərbaycan Ticarət Palatasının da sərgide stendi var. Burada telekommunikasiya, naviqasiya, Yerin fəzadan müşahidəsi, ətraf mühitin idarə edilməsi, kəşfiyyat, elm və orbital infrastrukturlar üçün yüksək texnologiyalar üzrə həllər sahəsində 40 illik təcrübəsi olan İtalya şirkəti məhsullarını nümayiş etdirir. Şirkət ölkəmizdə İKT sahəsində əməkdaşlıqda maraqlıdır.

Xorvatiya da “Bakutel” sərgisində böyük maraq göstərir. Sərgide bu ölkənin 5 şirkəti bulud və üzənti-ma texnologiyaları, mehmanxana-lar, səhiyyə müəssisələri, aviasiya sənayesinin idarə edilməsi üçün program təminatı təqdim edir.

Birləşmiş Ərəb Əmirliklərinin stendində IT aktivlərinin ömrünü uzatmağa imkan verən məlumat mərkəzləri üçün texniki xidmətlər təklif olunur. Burada, həmçinin video, audio və məlumat sinyallarının qəbulu və yayılması üzrə texnologiyalar maraqla qarşılıanır. “Best-comp” Cənubi Qafqaz və Orta Asyanın İKT üzrə aparıcı şirkətidir. 2017-ci ildə şirkət ABŞ-in Çikaqo şəhərində ilin en yaxşı tərəfdası seçilil. Sərgidə şirkət məxsus innovativ həllər nümayiş etdirilir. Həmçinin Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan “Htech Invest” şirkətinin Azərbaycanda istehsal etdiyi “Acer” kompüterləri təqdim olunur.

Sərgidə iştirak edən “AzQtel” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanda 4G texnologiyası

əsasında genişzolaqlı mobil internet xidməti göstərən operatordur. “Sazz” internet brendi ilə tanınan şirkət ölkənin en böyük internet provayderlərindən biridir. Abşeron yarımadasında, eləcə də digər şəhərlərdə simsiz, limitsiz və yüksək sürətli internet təqdim etmək məqsədli şirkət sərgidə ən son texnologiyaları nümayiş etdirir.

“Huawei” şirkəti Azərbaycan bazarına 2002-ci ildə daxil olub. 2004-cü ildə şirkətin ölkəmizdə nümayəndəliyi, 2011-ci ildə isə filialı təsis edilib. “Huawei” hər zaman İKT sənayesinin inkişafını təbliğ etməyi, ticaret və mədəniyyət əlaqələri mövzusunda yardımçı olmayı qarşısına məqsəd qoyub. İndiyədək şirkət Azərbaycandakı bütün əsas telekommunikasiya operatorları ilə əməkdaşlıq qurub və əhalinin təxminen yarısını əhatə edən telekommunikasiya şəbəkəsi yaradıb.

“Nokia” şirkəti də “Bakutel-2017” sərgisində təmsil olunur. Şirkət bütün dünyani birləşdirən texnologiyalar hazırlayıv və “Nokia Bell” laboratoriyalarının tədqiqat və innovasiyasından istifadə edərək xidməti provayderlərini, iri müəssisələr və istehsalçıları ən mükəmməl və fasiləsiz İKT xidmətləri ilə təmin edir.

Dövlətimizin başçısı “Microsoft” korporasiyasının stendi ilə də tanış oldu. “Microsoft” 1975-ci ildə təsis olunub və program təminatı istehsalında dünya lideridir. Korporasiya geniş çeşidli program məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server əlaqələri üçün server tətbiqləri var. Şirkət ölkəmizdə 2005-ci ildə fəaliyyət göstərir.

Sonra dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzinin foyesində “Azərməarka” tərəfindən 25 il ərzində döriyyəyə buraxılan ən maraqlı poçt markalarından ibarət fotoqalereyaya baxdilar.



7 dekabr 2017-ci il

“Rossiya-24” telekanalı “Bakutel-2017” sərgisindən reportaj yayımlayıb

Azərbaycan Prezidenti İlham Əliyev telekanalın müxbirinin sualını cavablandırıb

Bakıda keçirilən “Bakutel-2017” sərgisi ile bağlı Rusyanın “Rossiya-24” telekanalında reportaj yayımlanıb. Prezident İlham Əliyev “Rossiya-24”nın müxbirinin sualını cavablandırıb. AZERTAC reportajı təqdim edir. Reportajda deyil ki, Bakı bir həftəlik informasiya texnologiyalarının paytaxtına çevrilib. Azərbaycanda Beynəlxalq Telekommunikasiya və İformasiya Texnologiyaları Sərgisi ve Konfransı açılıb. Tədbirdə 20 ölkədən, o cümlədən Rusiyadan 190-dan artıq şirkət iştirak edir. Bunlar mobil operatorlar, internet provayderleri, sistem integratorları və tanınmış brendlərin distribütörleridir.

Reportaja içərişəhərdən başlayan telekanalın müxbiri Yekaterina Kaduştina vurğulayır ki, Azərbaycan əlbəttə ki, qonaqpərvərlik və turizm məkanıdır. Buraya “Brilyant əl” filmindəki həmin məşhur səhnənin çəkildiyi məkanı görmək üçün gəlirlər. Bundan əlavə, Azərbaycanda bütün il boyu ləziz meyvə-tərəvəz var.

Müəllif vurğulayır ki, Azərbaycan həm də dinamik inkişaf edən ölkədir. Burada informasiya texnologiyaları sahəsində də təklif ediləsi çox şey var. Azərbaycan cərrahları əməliyyatlar zamanı virtual eynəklərdən istifadə edirlər. Bu, əməliyyatları daha da asanlaşdırır. Həmin eynəklər ilk baxışda oyunlar üçün lazımlı olan qurğuya oxşayır. Amma bununla həkimlər insanların üst çənə hissəsində implantasiya əməliyyatları aparır, onkoloji xəstələri, idman oyunları və avtomobil qəzaları zamanı zədə almış insanları müalicə edirlər. Üçölçülü proyeksiya vasitəsilə həkim insanın dərisinin altına daxil olur və sinirleri, yaxud məsələn, kelləni görür. Əməliyyatın dəqiqliyi daha yüksəkdir, keçirilmə müddəti dənə azdır.

Azərbaycan Tibb Universitetinin çənə-üz cərrahiyəsi kafedrasının assistenti, tibb elmləri namizədi ismayıl Fərzəliyev deyir:

-Biz hamımız anatomiya kursunu öyrənirik. Hər bir paşiyentin fərdi anatomiyasını təsəvvür edə bilərik. Lakin əməliyyat zamanı bu texnologiyaların köməyi ilə həmin anatomiyani görmək mənəcə artıq fantastik həddədir. Fikrimcə, bu, artıq arzunun çin olmasıdır.

Reportajda vurğulanır ki, “Bakutel-2017” sərgisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir. “Rossiya-24”nın müxbirinin sualını cavablandırıb. Prezident İlham Əliyev bildirir ki, Azərbaycan texnologiyalar məsələlərində Rusiya ilə tərəfdəşliyi genişləndirir. Dünya təhlükəsizliyinin yeni çağırışları əməkdaşlığın yeni sahələrinə çevrilir. Məsələn, kibərhücumlar. **Prezident deyir:**

-Azərbaycan uğurla inkişaf edir, regional və beynəlxalq məsələlərdə onun rolu artır. Ölkəmiz böyük potensiala malikdir. Təbii ki, ölkəmiz belə təhlükə ilə üzleşə de bilər. Biz bütün tərəfdəşlərimizlə əməkdaşlıqla açığıq. Bu istiqamətdə Rusiya ilə də yaxşı əməkdaşlıq perspektivi mövcuddur. Biz bilirik ki, Rusiyada kibertəhlükəsizliyə böyük diqqət yetirilir. Buna görə əlbəttə ki, bizim qurumlarımız rusiyalı həmkarları ilə müvafiq iş aparır. Reportajda bildirilir ki, Prezident İlham Əliyev Rusyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovla da görüşüb. Onlar artıq tanıdırlar. Altı il bundan əvvəl hələ Tatarstanın rabitə naziri olduğu vaxt Nikolay Nikiforov Prezident İlham Əliyevə Kazanın texnoparkını göstermişdi.

Nazir N.Nikiforov deyir:



-Biz informasiya təhlükəsizliyi məsələlərini, program təminatı sahəsində ayrı-ayrı təchizatçılar, yaxud ayrı-ayrı ölkələrdən asılı olmamaq üçün zəruri məsələləri müzakirə edirik. Hər bir ölkənin bu və ya digər təklifləri var. Rusiya-nın nazir N.Nikiforov sərgidə Azərbaycanın en modern layihələrindən biri - “Elektron hökumət” portalı ilə tanış olub. Bu, demək olar ki, Rusyanın dövlət xidmeti portalı kimidir. Burada nikahın qeydə alınması üçün ərizə vermək, cərimələrin mövcudluğunu yoxlamaq və onlayn mühazirələrə baxmaq olar. Hər il portalda yeni imkanlar əlavə olunur.

“Elektron hökumət” portalının əlaqələndiricisi Cəmşid Naxçıvanski deyir:

-Bu servise 58 milyon dəfə müraciət edilib. Bu rəqəm portalın böyük tələbatın olduğunu göstərir. Hər gün 65 min insan “Elektron hökumət” portalının xidmətlərindən istifadə edir.

Müxbir vurğulayır ki, “Bakutel”də əyləncə haqqında da danışırlar. Seriallara baxılması üçün Rusyanın onlayn servisi bu il Azərbaycana da gəlib. İndi filmlərə legal şəkildə və yaxşı keyfiyyətlə baxmaq olar. Azərbaycan hökuməti ilə piratlılığı qarşı qanunu təkmilləşdirməyin və əlbəttə ki, bütün dünyanın izlədiyi teleşou qəhrəmanlarının Azərbaycan dilində danışmasının mümkünlüyü yollarını müzakirə etmek planı da var.

AMEDİA TV şirkətinin baş direktoru Denis Qorşkov deyir:

-Burada türk seriallarına fəal baxırlar və sevirler. Dillər çox yaxındır. Sözsüz ki, bizim layihələrə də tələbat var. “Taxt-tac oyunları” hər yerdə birincidir və Azərbaycan da istisna deyil. Dünən yene də biz ilk dəfə olaraq “Taxt-tac oyunları”nın Azərbaycan dilində necə səsləndiyini eşitdik. Reportajda bildirilir ki, “Bakutel” 23-cü dəfədir keçirilir. Burada həmişə olduğu kimi, 20-dən çox ölkə var: qonşu Türkiyə və Gürcüstandan, Belarus, Finlandiya, Fransa, Kanada və Amerikaya qədər. Burada işguzzar görüşlər keçirilir, müqavilələr bağlanır və texnologiyaların həyatı necə asanlaşdırıldığı göstərilir. Sənədlər indi onlayn doldurulur, asan olmayan əməliyyatlarda isə demək olar ki, fantastik qadjetlər kömək edir.

Rəsmi xronika

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanın ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev Cavanşir Qurbanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanda idman sahəsində uzunmüddəli səmərəli fəaliyyətinə görə Cavanşir Kazım oğlu Qurbanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

* * *

Prezident İlham Əliyev “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-ci il 25 aprel tarixli 396 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

* * *

Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

* * *

Prezident İlham Əliyev “Sosial siyorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-ci il 22 dekabr tarixli 498 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

* * *

Prezident İlham Əliyev “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 134 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

* * *

Prezident İlham Əliyev “Hərbi nəqliyyat vəzifəsi haqqında” Əsasname-nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanunun icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-ci il 29 mart tarixli 382 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

* * *

Prezident İlham Əliyev “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 812-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 880-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında” Əsasnamə-nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

* * *

Maştağa Mədəniyyət Mərkəzinin yeni binası istifadəyə verilib

Birinci vitse-prezident Mehriban Əliyeva açılış mərasimində iştirak edib



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 6-da Xalq Artisti Hacıağa Abbasovun adını daşıyan Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimində iştirak edib. AZERTAC xəbər verir ki, Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəndi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birinci vitse-prezidente məlumat verdi ki, uzun müddətdir istismarda



incəsənət, rəssamlıq, evdarlıq, rəqs dərnəkləri, kompüter və ədəbiyyat otaqları fəaliyyət göstərir. Burada "Azərbaycan filmlesi" həftələrinin də keçirilməsi planlaşdırılır.

Övvəller Maştağa Mədəniyyət Evi adlanan bu Mərkəzin əsası 1921-ci ilde qoyulub. O dövrde görkəmli teatr xadimlərinin tamaşaları Bakının bütün kənd və qəsəbələrində olduğu kimi, Maştağada da maraqla qarşılanır, orada yaradılan dram dərneyinin hazırladığı tamaşalara böyük axın müşahidə olunurdu. Tezliklə bu tamaşaların sorağı Maştağa ilə yanaşı, Bakının digər kəndlərindən - Bilgəh, Nardaran, Buzovna və Mərdəkandan gəlməyə başlandı, bununla da əhali arasında geniş mədəniyyət işlərinə start verildi.

Ötən əsrin 50-ci illərindən başlayaraq bu mədəniyyətin inkişafı daha da genişlənib, burada xalq çalğı alətləri ansamblı, həmçinin Poeziya Teatrı yaradılıb. 1980-ci illərdə isə Maştağa Mədəniyyət Evi klassik poeziya həvəskarlarının toplaşlığı əsas məkanlardan birinə çevrilib. Burada yaradılan müxtəlif studiyalarda musiqicilərin çıxışları əhali arasında böyük populyarlıq qazanıb. O dövrde burada Üzeyir Hacıbəylinin 100 illiyi münasibətilə "Leyli və Məcnun" əsəri sahneyə qoyulub. 1987-ci ildən bu mədəniyyətin ocağında Kukla Teatrı da fəaliyyət göstərir. Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva burada mütemadid olaraq müxtəlif maraqlı proqramların təşkil edilməsi ilə bağlı tapşırıqlarını verdi.



olan əvvəlki bina müasir tələblərə cavab vermirdi. Burada əməkdaşların fəaliyyət göstərməsi və programların hazırlanması üçün lazımi şərait yox idi. Buna görə də Maştağa Mədəniyyət Mərkəzi üçün yeni binanın tikilməsi qərara alındı. Qısa vaxtda yüksək keyfiyyətli inşa olunan bina indi 250 tamaşaçı yerlik zalı və müasir səhnəsi ilə qapılarını sənətsevərlərin üzünə açı.

Son illərdə ölkədə mədəniyyətin inkişafı ilə bağlı həyata keçirilən layihələrin bariz nümunəsinə çevrilen bu mədəniyyət ocağının yeni binasının tikilməsi, ilk növbədə, gənc nəsil arasında zəngin Azərbaycan incəsənetinin, bütövlükde mədəniyyətinin təbliği işinə xidmət edir. Digər tərəfdən də bu hadisə mədəniyyətin inkişafının, onun infrastrukturunun yaradılmasının hər zaman Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu göstərir.

Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, 1800 kvadratmetr sahəsi olan Maştağa Mədəniyyət Mərkəzinə də hazırda kino zalı, heykəltəraşlıq, tətbqi



Birinci vitse-prezident Mehriban Əliyeva Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında iştirak edib

Dekabrın 6-da Bakıda Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin yeni binasının açılış mərasimi olub. AZERTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimde iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva məktəbinin rəmzi açılışını bildirən lenti kəndi və bura-da yaradılan şəraitlə tanış oldu.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məktəbin yeni binasında görülen işlər barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məlumat verdi. Bildirildi ki, bu musiqi məktəbi 1967-ci ildən fəaliyyət göstərib. 1997-ci ildə Prezident Heydər Əliyevin Sərəncamı ilə məktəbə Leopold və Mstislav Rostropoviçlərin adı verilib. 2014-cü ildə məktəbin köhnə binası sökülrək yerində yenisinin inşasına başlanılıb.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 14 avqust tarixli Sərəncamına əsasən musiqi məktəbinin tikintisinin və təchizatının tamamilanması üçün vəsatı ayrıldı. Qısa vaxt ərzində görülen işlər nəticəsində məktəb şagirdlərini yenidən qəbul etməyə hazırlıdır. Birinci vitse-prezident Mehriban Əliyeva musiqi məktəbində yaradılan şəraitlə tanış oldu.

Hazırda bu məktəbdə 600 şagird təhsil alır. Onlara 114 müəllim - professor, Bakı Musiqi Akademiyasının müəllimləri, Əməkdar incəsənət xadimləri, Xalq artistləri sənətin sirlərini öyrədirler. Musiqi məktəbində 110 yerlik akt zalı, 34 sinif otağı, habelə 5 inzibati otaq, kitabxana və səsyazma studiyası var. Məktəbin bütün avadanlığı və inventarı təzelənib, o cümlədən təhsil müəssisəsinə 12 royal, 24 fortepiano alınıb. Burada 7 yaşından təhsillerinə başlayan şagirdlər fortepiano, simli və nəfəs alətləri və xalq



çalğı alətləri şöbələrində musiqi biliklərinə yiyələnirlər. Son 10 il ərzində məktəbin 23 şagirdi Prezident təqaüdünə layiq görülüb.

Həmçinin son iki ildə məktəbin 25 şagirdi beynəlxalq və respublika müsabiqələrinin qalibi olub. Onların əksəriyyəti nadir ixtisaslar - saksofon, fleyta və trambon üzrə qalib olanlardır. Bu gün musiqi məktəbinin məzunları Simfonik, Kamera orkestrlərində ifa edirlər, Musiqi Akademiyasında fəaliyyət göstərirlər. Vətəni Azərbaycanla hər zaman fəxr edən Mstislav Rostropoviç etiraf edirdi ki, onun enerjisinin sırrı - genetika və Bakı iqlimindədir. Azərbaycana olduqca bağlı olan dahi musiqicinin xatıresi xalqımızın qəlbində həmişə yaşayacaq. Musiqicinin vətənində onu yad edir və sevirlər. Azərbaycan paytaxtında Rostropoviçin bir çox xatire yerləri var. Bakıda Beynəlxalq Mstislav Rostropoviç festivalının keçirilməsi də bir ənənəye çevrilib. Leopold və Mstislav Rostropoviçlərin adını daşıyan musiqi məktəbi isə bu dahi sənətkarın xatiresine hörmətin dəha bir təzahürür.

Birinci vitse-prezident Mehriban Əliyeva məktəbin kollektivinə uğurlar arzuladı.

7 dekabr 2017-ci il

Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 yanvar tarixli Sərəncamı ilə 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib, bununla bağlı Tədbirlər Planı təsdiq olunub, müxtəlif tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 6-da “İslam Həmrəyliyi İli” çərçivəsində Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək tər Güllə düzüb, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyəti ni əks etdirən eksponatlarla tanış olublar.

“Araz” Dövlət Qəbul Evində keçirilen konfrans müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Talibov konfrans iştirakçılarını salamlayıb, təşkilatçılara teşəkkürünü bildirərək deyib: Dini dözümlülük və həmrəylik, milli mənəvi dəyərlərə qayıdış yaşadığımız dövrün əsas məsələlərindəndir. Zaman keçdikcə daha aydın görünür ki, mənəvi dəyərləri bərpa etmədən, dini həmrəylik yaratmadan sabitliyə nail olmaq mümkün deyil. Əgər mənəvi dəyərlər bir xalqı birləşdirse, dini dəyərlər ölkələri və xalqları birləşdirir. Xalqımızın ümummilli idarə Heydər Əliyev bununla bağlı deyirdi: “İnsanların mənəvi sərvətlərinin hamisində dinin fərgi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayıaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir”.

Ali Məclisin Sədri deyib: Dini həmrəyliyi yüksək mədəniyyətin göstəricisi kimi dəyərləndirən Ümummilli Liderimiz Azərbaycana rəhbərliyinin hər iki dövründə



mənəvi dəyərləri diqqətdə saxlamışdır. Şübhəsiz ki, mənəvi dəyərlər o halda fayda vere bilər ki, insanlarda bu dəyərlərə şürrulu münasibət formalasın. Müqəddəs kitabımızın sadə dilde insanlara çatdırılması tarix boyu Azərbaycan maarifçilərini düşündürmiş, XV əsrde Baba Nemətullah Naxçıvani, ötən əsrin əvvəllerində isə Mirməhəmməd Kərim Bakuvi və Məhəmmədhəsən Mövlazadə Azərbaycan dilində Qurani-Kərmin təfsirlərini hazırlayıb nəşr etdirmişlər. Qurani-Kərmin hikmətleri vasitəsilə insanların maariflənməsi üçün xalqımızın ümummilli idarə Heydər Əliyevin himayəsi, Şeyxülislam hacı Allahşükür

Paşazadə Həzrətlərinin və görkəmli ilahiyyatçı alim Vasim Məmmədəliyevin səyləri ilə Qurani-Kərim Azərbaycan dilində kütləvi nəşr edilmişdir.

Qeyd olunub ki, bu gün müqəddəs kitabımızı Azərbaycan dilində oxuyanlar bir daha görürər ki, İslam dini özündən əvvəlki dələri və peyğəmbərləri inkar etmir, əksine İslam dini başqa dillərə dözümlülük təlqin edir. Bu isə cəmiyyətdə dini həmrəylik yaradılmasına öz töhfəsini verən əhəmiyyətli tarixi addımdır. 70 il ərzində ateizmin təbliğ olunduğu Sovetlər Birliyindən sonra dini dəyərlərə qayıdışın cəmiyyətin əxlaqi-mənəvi yüksəlişində, xalqımız-

zin bütövlüyü və birliyində mühüm rolə malik olduğunu diqqətdə saxlayan Ümummilli Liderimiz bəyan edirdi ki, “Azərbaycanda neinkin din azadlığı var, həm də müxtəlif dinlərin birlikdə fəaliyyəti mövcuddur”.

Ali Məclisin Sədri deyib: Bu gün ölkəmizdə müsəlmanların, xristianların və yəhudilərin bərpa edilərək yenidən istifadəyə verilən məscidlərdə, kilsələrdə və sinagoglarda azad şəkildə ibadət etmələri, dini və ya məzhəb ayrı-seçkiliyinin aradan qaldırılması ümummilli idarə Heydər Əliyevin xalqımız qarşısında mühüm tarixi missiyaşıdır. Bu missiya hazırda ölkəmizdə uğurla davam etdirilir. Yaşadığımız dönyanın bir tərefində insanlar dini və milli dözümlükdən, digər tərefində isə təriqətlərarası qarşışdırma və terrorizmdən əziyyət çekirlərsə, Azərbaycanda dinlər arasında qarşılıqlı hörmət, mehriban münasibətlər və birlik hökm sürür. İndi Azərbaycan yalnız iqtisadi göstəriciləri ilə

elan olunmuş “İslam Həmrəyliyi İli”ndə insanlar, xalqlar və dinlər arasında həmrəylik mühüm ehemmiyyət daşıyır”, - deyən Ali Məclisin Sədri belə bir dövrde “Ümummilli idarə Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda keçirilən konfransın ölkəmizdə möhkəm əsasları yaradılmış dini həmrəyliyə töhfəsini verəcəyinə eminliyini bildirib, konfransda öz işində uğurlar arzulayıb.

Qafqaz Müsəlmanları İdaresinin sədri Şeyxülislam Allahşükür Paşazadə konfransda çıxış edərək deyib ki, ümummilli idarə Heydər Əliyev ölkəmizdə dini dəyərlərin qorunub-yaşadılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib, bütün dinlərə eyni qayğı və diqqətlə yanaşır. Dahi şəxsiyyətin ideyaları bəşeri idi. Azərbaycanda multikulturalizm, tolerantlıq və dini həmrəylik sahəsində qazanılan nailiyyətlər də Ulu Önderin ideyalarının bəhrəsidir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərefindən də dövlət-din siyaseti

“Ölkə Prezidenti tərefindən

Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib



Əvvəli-Səh-6

Eyni zamanda, “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfransın Naxçıvanda keçirilməsi də dini həmrəyliyin möhkəmləndirilmesi sahəsində həyata keçirilən tədbirlərin davamı kimi işe öz töhfəsini verəcəkdir.

Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizade bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyənleşdirdiyi müstəqil dövlət quruluğu yolu həm də ölkəmizdə dini-mənəvi dəyərlərin yaşadılmasına yeni mərhələnin əsasını qoyub. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə dinlər arasında qarşılıqlı inam bərpası olundu, məscidlər tikildi, dindarlar üçün hərtərəfli şərait yaradıldı. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlər, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində görülən işlər, dini düzümlülük və həmrəylik nümunə gücündədir. Qədim elm və mədəniyyət mərkəzi olan Naxçıvanda da dini dəyərlərə hörmətlə yanaşılır, dini-mədəni abidələr bərpası olunur. Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması ilə əlaqədar həyata keçirilən tədbirlər, eləcə də bugünkü konfrans bu sahədə görülən işlərin əhatə dairəsini da-ha da genişləndirir.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitesinin sədri Mübariz Qurbanlı diqqətə çatdırıb ki, müstəqil Azərbaycanın qurucusu ulu önder Heydər Əliyev ölkəmizdə dövlət-din münasibətlərinin əsasını qoymaqla bu sahədə sağlam ideolojiya yaradıb. Dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətləri tənzimlənib, qanunvericilik bazası formalasdırılıb. Bu gün Azərbaycan ölkə başçısının rəhbərliyi ilə beynəlxalq aləmdə multikulturalizmə, dinlərəsasi dialoqa və həmrəyliyə öz töhfəsini verir. Hazırda ölkə-



mizdə 2400-dən çox məscid var, 783 dini icma fəaliyyət göstərir, dini məbədlər bərpası olunur. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bugünkü konfransın İslam Mədəniyyətinin Paytaxtı Naxçıvanda keçirilməsi və müzakirələrin aparılması isə ölkəmizdə bu sahədə görülen işlərin davamı kimi qiymətləndirilməlidir.

Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxışında qeyd edib ki, ulu öndərimiz Heydər Əliyev Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illərdə Azərbaycan dövlətçiliyinin əsasını müəyyənleşdirib. Məhz həmin dövrə Naxçıvan, ümumiyyətdə isə ölkəmiz çətin günlərini yaşıyordı. Lakin dahi şəxsiyyət Azərbaycanı düz yola çıxardaraq

bugünkü inkişafının - tərəqqi yolu-nun əsasını qoyub. Heydər Əliyev yolu sülh, dostluq, həmrəylik yolu-dur. Bu gün ölkə başçısının bu yolu uğurla davam və inkişaf etdirməsinin nəticəsidir ki, Azərbaycan mühərribe şəraitində yaşamاسına baxmayaraq dünyada sülhə, sabitliyə və dini həmrəyliyə öz töhfəsini verir.

Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri Vasim Məmmədəliyev konfransın əhəmiyyətindən bəhs edərək deyib ki, müasir dövrümüzdə dini həmrəylik aktual məsələdir. Bütün dünya dini həmrəyliyə və vəhdətə böyük ehtiyac duyur. Belə bir dövrə Ulu Öndərin yolu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin multikulturalizmin və dini həmrəyliyin möhkəmləndirilməsi sahəsin-

də görüyü işlər böyük əhəmiyyət daşıyır. Ölkəmizdə dinin elmi cəhətdən öyrənilməsi və təbliği, ele-cə də dini kadrların hazırlanması bu işə öz töhfəsini verir. Qürurverici haldır ki, bu gün dini həmrəyliyin bütün dünyada qəbul olunan Azərbaycan modeli yaradılıb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein qeyd edib ki, dinlərəsasi dialoqa böyük ehtiyac duyulduğu bir dövrdə Azərbaycanda bütün dinlərin nümayəndəleri həmrəylik və birlük şəraitində fəaliyyət göstərirler. Bu da ümummilli lider Heydər Əliyevin dini cəmiyyət həyatında rolunu yüksək qiymətləndirməsinin nəticəsində mümkün olub. Dahi rəhbər dini konvensiyaların fəaliyyətinə böyük qayğı göstərib, məscidlər, kilsələr bərpası olunaraq dindarların istifadəsinə verilib, bütün dinlərin müqəddəs bayram və günlərinin dövlət səviyyəsində qeyd

dostluq dayanırdı. Dahi şəxsiyyətin şah əsəri olan müstəqil Azərbaycan bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Dini həmrəyliyə həsr olunmuş bugünkü konfrans Azərbaycanın bütün dünyaya verdiyi daha bir həmrəylik çağrışıdır. Ölkəmizdəki sabitliyi, əmin-amanlığı, həmrəylik və tolerantlığı qoruyub saxlamaq, bu sahədə görülen işlərə öz töhfəmizi vermək üçün bundan sonra da bütün dinlərin nümayəndəleri birlik nümayiş etdirmelidirlər.

Roma Katolik Kilsəsinin ordinari Vladimir Fekete vurğulayıb ki, ulu önder Heydər Əliyev tekce Azərbaycan üçün deyil, bütün dünya üçün görkəmli şəxsiyyətdir. Məlum olduğu kimi keçmiş Sovetlər Birliyi dövründə Azərbaycanda bütün dinlərin nümayəndəleri çətinliklərə qarşılaşırı. Lakin dahi rəhbər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən

olunması ənənəsinin əsasını qoyma-lub. Bu gün də Azərbaycan multi-kulturalizm və dini həmrəylik sahəsindəki təcrübəsinin bütün dünya ilə bölüşür. Sevindirici haldır ki, Nuh Peygəmbərin vətəni Naxçıvanda keçmişə ve dini-mənəvi dəyərlərin qorunub yaşadılmasına düşünülmüş münasibət var. İnsan sivilizasiyasının mərkəzi olan Naxçıvanda tarix və dini-mədəni abidələr bərpası olunur. Dini həmrəyliklə bağlı konfransın keçirilməsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir. Dağ Yəhudiləri Dini icmasının sədri Milix Yevdayev bildirib ki, Heydər Əliyev dövləti min illər bundan sonra da Azərbaycanı xoş gələcəyə aparan yola şəfəq salacaqdır. Heydər Əliyev siyasi məktəbinin əsasında həmrəylik, birlik və

Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib



Əvvəli-Səh-7

Naxçıvan Muxtar respublikası Dini Qurumlarla İş üzrə idarəsinin reisi Vüqar Babayev deyib ki, bu gün Naxçıvan Muxtar Respublikasında milli mənəvi dəyərlərimiz qorunur, dini bayramlarımız yüksək səviyyədə qeyd edilir, ziyanətgahlarımız, məscidlərimiz təmir və ya bərpa olunaraq dindarların istifadəsinə verilir. Ölkəmiz müstəqillik qazandıqdan öten dövr ərzində muxtar respublika ərazisində 74 məscid tikilib, 95 məscid yenidən qurulub və ya bərpa olunub. Hazırda bir yeni məscidin tikintisi və 2 imamzadə binasında bərpa işləri davam etdirilir. Ümumilikdə muxtar respublika ərazisində 211 məscid fəaliyyət göstərir. Muxtar respublikada dini bayramlar, ayınlar və yas mərasimlərinin milli mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsi məqsədilə tədbirlər görülür. Dini mərasimlə-

ri idarə edən 278-i kişi, 180-i isə qadın olmaqla, 458 dini fəaliyyətlə məşğul olan şəxs attestasiyadan keçirilib. Onlar ödənişsiz olaraq yay və qış fəslinə uyğun iki dəstdən ibarət vahid geyim forması ilə təmin olunurlar. Naxçıvanda ali dini təhsilli kadrların hazırlanması istiqamətində də ciddi addımlar atılıb, 2015-ci ildən etibarən “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisası açıqlaraq fəaliyyətə başlayıb.

Qafqaz Müsəlmanları İdaresi sədrinin müavini Sabir Həsənlı çıxış edərək deyib ki, Ümummilli Liderimizin ölkəmizə rəhbərliyi dövründə dini etiqad azadlığının əsası qoyuldu. Dahi şəxsiyyətin dini mərasimlərdə iştirak və çıxış etməsi, qarşıya qoymuş vəzifələr dövlət-din münasibətlərinin və dini həmrəyliyin təmin olunması sahəsində mühüm mərhələ təşkil edib. Ulu Öndərin təməlini qoymuş dövlət-din siyaseti həm də ölü-

kəmizdə dini həmrəyliyi daha da möhkəmlədir. Bu gün Ulu Öndərin müəyyənləşdiriyi yolun ölkə başçısı tərəfindən davam etdiriləməsi həm də dövlət-din münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyub. Naxçıvanda dini dəyərlərə qayğı ilə yanaşılması, məscidlərin tikilməsi, dindarlar üçün hərtərəfli ibadət şəraitinin yaradılması da bu tədbirlərin davamı kimi məmənluq doğurur.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edərək deyib ki, konfrans olduqca aktual məsələyə həsr olunub. Azərbaycanda İslam həmrəyliyi, İslama çağırış global xarakter daşıyır. Son illər ölkə Prezidenti tərəfindən müxtəlif dinlərin həmrəyliyi istiqamətində uğurlu siyaset aparılır. Azərbaycan həmrəyliyi bütün dünyaya bəyan edir. Bu gün Azərbaycanda dini həmrəyliyin təmin olunması sahəsində gör-

rulen işlər Naxçıvanda da uğurla davam etdirilir. Azərbaycanın dilbər guşəsi, fədakar insanların yaşadığı Naxçıvanda dini həmrəyliklə bağlı konfransın keçirilməsi də ulu öndərimiz Heydər Əliyevin dini-mənəvi dəyərlərimizin yaşadılması sahəsində müəyyənləşdirildiyi vəzifələrin uğurlu bəhrələrindəndir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi dövrde Dünya Azərbaycanlılarının həmrəyliyinin əsasını qoyması və müstəqillik illərində ölkəmizdə yaşayan bütün xalqların birliliyinin ifadəsi olan azərbaycanlılığı dövlətçilik ideologiyası seviyyəsinə qaldırması onun bəşəriyyət qarşısındaki xidmətləridir. Eyni zamanda, dövlət başçısının rəhbərliyi ilə multikulturalizmin, toleranlığın və dini həmrəyliyin möhkəmləndirilməsi sahəsində görülen işlər ölkəmizdə daxili sabitliyi təmin etməklə yanaşı, həm də bəşəri həmrəyliyə Azərbaycanın verdiyi töhfəni aydın şəkildə ifadə edir. Naxçıvan Muxtar Respublikasında da dini-mənəvi dəyərlərin qorunması sahəsində ardıcıl işlər görülür, dini maarifçilik ümumi maarifçiliyin tərkib hissəsi kimi inkişaf etdirilir. Bu mənəda Naxçıvanda dini həmrəyliklə bağlı konfransın keçirilməsi mühüm əhəmiyyət daşıyır. Çünkü Naxçıvan dünya tufanından sonra bütün dinlərin və xalqların həyatının başlığı böyük sivilizasiya mərkəzidir. Nuh Peygəmbərin Naxçıvandakı türbəsi həmrəyliyə, birliyə, sülhə, ümumiyyətdə isə insanlığın xoşbəxt gələcəyinə ucaldılmış toleranlıq abidəsidir. Naxçıvan həmrəyliyin Şərq və Qərb modellərinin sintezinin ifadə olunduğu bir məkandır. Bütün bunlar 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla yerinə yetirəcəyinə və gələcəkdə təşəbbüs olarsa, Avropa Mədəniyyətinin Paytaxtı kimi də bu vəzifənin öhdəsindən layiqince gələcəyinə əminlik yaradır. Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdiriblər.

“Azərbaycanda 13 aqroparkın yaradılması üçün 98 milyon manat ayrılib”



2020-ci illər üçün Dövlət Programı”nın icrası barədə məlumat verən Niyazi Seferov ölkəmizdə yaradılan sənaye parkları və məhəllələrinin sənayenin inkişafında rolundan, sahibkarlar üçün yaradılmış əlverişli imkanlardan danışın, yeni sənaye zonalarının yaradılması istiqamətində işlərin davam etdirildiyini vurgulayıb. Bu baxımdan beynəlxalq maliyyə institutları ile əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edən nazir müavini beynəlxalq maliyyə qurumlarını Azərbaycanda yaradılmış əlverişli investisiya mühitində yararlanmağa dəvət edib. Sahibkarlığa Kəmək Milli Fondunun, Azərbaycan investisiya Şirkətinin, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ne dair təqdimatlar olub. Avropa Yenidənqurma və İnkısap Bankının, Asiya İnkısap Bankının, İsləm İnkısap Bankının və Beynəlxalq Mədəniyyət Korporasiyasının nümayəndələri təmsil etdikləri qurumların əsas maliyyə alətləri, investisiya qoymuş imkanları və maliyyələşmə istiqamətləri barədə məlumat veriblər. Sonra tədbir sənaye parkları və sənaye məhəllələrinin rezidentləri ilə beynəlxalq maliyyə qurumlarının nümayəndələri arasında müzakirələrə davam etdirilib.

Azərbaycanda indiyədək 13 aqroparkın yaradılması üçün Sahibkarlığa Kəmək Milli Fondu (SKMF) tərəfindən 98 milyon manat həcmində vəsait ayrılib. Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dekabrın 6-da Bakıda “Beynəlxalq maliyyə institutları ilə sənaye parkları və sənaye məhəllələri rezidentlərinin əməkdaşlıq imkanları” mövzusunda keçirilen tədbirdə deyib. Nazir müavini dövlətənizin başçısının tapşırıqlarına uyğun olaraq, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın və emalın genişləndirilməsi istiqamətində görülen işlərdən danışın. Bildirib ki, ölkədə uğurla həyata keçirilən sənayeləşmə siyaseti nəticəsində son illər yüzlərlə müasir texnologiyalara əsaslanan sənaye müəssisəsi, rəqabətqabiliyyəti və ixracönümlü innovativ sənaye sahələri yaradılıb, telebatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb. Mövcud istehsal sahələrinin genişləndirilməsi və yeni sahələrin yaradılması, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın inkişafı davam etdirilir. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-

Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Türkiyənin Silahlı Qüvvələri arasında əlaqələr genişlənir



Dekabrin 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Türkiye Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər İdarəsinin rəisi, general-polkovnik Yavuz Türkmenin başçılıq etdiyi nümayəndə heyeti ilə görüşüb. DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Türkiye Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və eməkdaşlığın

perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə təhdidlər, o cümlədən Ermenistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlerinin bir hissəsinin işğal altında qalması, bu erazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub. Transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilmiş tədbirlər, Dövlət Sərhəd Xidmətində aparılan islahatlar,

sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə edilən nailiyyətlər barədə məlumat verilib.

Tərəflər arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin dərinləşdirilməsi, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə tədbirlərin keçirilməsi istiqamətində eməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb. Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral da iştirak edib.



Konfrans iştirakçıları muxtar respublikanın tarixi və dini-mədəni abidələri ilə tanış olublar

Dekabrin 6-da Naxçıvanda "Ümummilli Lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda iştirak etmək üçün Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının, ölkəmizdə fəaliyyət göstərən dini konfesiyanın rəhbərlərindən, deputatlar dan və din xadimlərindən ibarət heyət muxtar respublikaya səfərə gelib.

Konfrans iştirakçıları dekabrin 5-de muxtar respublikanın tarixi və dini-mədəni abidələri ilə tanış olublar. Qonaqlar əvvəlcə "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksini və Nuh Peyğəmbərin məzarüstü türbəsini ziyarət edib, bu abidələr haqqında ətraflı məlumat alıblar. "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksində qonaqlara məlumat verilib ki, müqəddəs "Qurani-Kərim"in "Əl-Kəhf" surəsinin 9-27-ci ayələrində bəhs ol-

nan hadisə Naxçıvandakı Əshabi-Kəhfə bağlı rəvayətlərdə də öz əksini tapıb. Adıçəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dönyanın digər ölkələrində olduğu guman edilib. Ancaq son dövrlərdə aparılan araşdırımlar da sübut edir ki, həmin müqəddəs məkan məhz Naxçıvandadır.

Həmin gün qonaqlar "Duzdağı" Fizioterapiya Mərkəzi və "Came" məscidi ilə də tanış olublar. Konfrans iştirakçıları ümummilli Liderimiz Heydər Əliyevin Əcməni seyrəngahındaki büstünü ziyarət edib, büstün önündə xatirə şəkli çəkdirilib. "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanışlıq zamanı qeyd edilib ki, sekiz ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotosəkkillər, Kengərli nəslindən olan Naxçıvan xanlarının şəcərəsi, xanlığın bayrağı və xəritəsi nümayiş etdirilir.

Azərbaycan vətəndaşlarının 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir



Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanlarının 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. AZƏRTAC xəbər verir ki, bu məlumatlar ING maliyyə holdinginin (Nederland) analitik məruzəsində yer alıb. Azərbaycanda araşdırımları bu holdingin tərəfdəsi olan ACT LLC humanitar tərəfdəşliq təşkilati aparıb.

Məruzəyə əsasən vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır. ACT LLC-nin sosioloqları vətəndaşların həyatında ən böyük problemlər haqqında suallar da verib.

Araşdırma zamanı, həmcinin Azərbaycanda iqtisadi vəziyyət təhlil olunub. 2018-ci il üçün inflasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılır. Qeyd edilir ki, 2018-ci ilde manatın dollara nisbətində orta illik məzənnənin 1,59 (həzirdə 1,7) təşkil edəcəyi gözlənilir. 2018-ci ilde neftin bir barrelinin qiymətinin 51 dollar olacaqı proqnozlaşdırılır. Analitiklər daxili tələbatın daha da sabitləşəcəyini gözləyirlər. Ekspertlər kənd təsərrüfatında və qeyri-neft sektorunda artım olduğunu qeyd edirlər, amma inşaata investisiyaların kifayət qədər olmadığını hesab edirlər. Bildirilir ki, ötən il pərakəndə satışların artımı 2 faiz ətrafında dəyişib, əməkhaqqı və gəlirlərin artması istiqamətində ilk dönüş elamətləri qeyde alınıb. Araşdırmanın sifarişçisi Avropa İttifaqının "Şərqi Tərəfdəşliyi" programıdır.

“Azərbaycan dövləti qarşısına qoyduğu bütün hədəflərə çatır”



Milli Məclisin deputati, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyevanın yap.org.az-a müsahibəsi

- Sədaqət xanım, məlum olduğum kimi, dekabrın 1-də Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2018-ci il üçün dövlət bütçəsi təsdiqləndi. Bu kontekstdə gələn il üçün nəzərdə tutulmuş bütçə ölkəmizin inkişafı baxımından hansı perspektivi vəd edir?

- Son illerde dünyada iqtisadi proseslərin xüsusiyyətləri kifayət qədər dinamik formada dəyişməkdədir. Belə bir şəraitdə müşahidə edilən əsas meyiller kimi enerji daşıyıcılarının qiymətinə ki nisbi sabitlik, dünya üzrə iqtisadi templərinə təsir edəcək iqtisadi risklərin spektrinin genişlənməsi, geosiyasi proseslərin yaratdığı tələtümələr və s. qeyd edilməlidir. Bütün bunların fonunda isə biz Azərbaycanda dinamik inkişafın göstəricilərini də müşahidə etməkdəyik. Elə bu göstəricilər də öz əksini 2018-ci ilin dövlət bütçəsinin vəziyyətində tapmaqdadır. Məhz 2018-ci il üçün dövlət bütçəsi də ölkəmizin tərtib olunmuş makroiqtisadi proqnoz göstəricilərinin, habelə dünya iqtisadiyyatında gözənlənən meyillərin təhlili əsasında hazırlanırdı. Artıq təsdiq olunan 2018-ci ilin dövlət bütçəsi yeni makroiqtisadi şəraitin yaratdığı yeni iqtisadi tələtümələri və reallıqları, habelə ölkəmizin üzləşdiyi strateji çağırışları nəzərə alır, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ənənəvi olaraq sosial-nüfuzlu siyasetinə davam etdirilməsi üçün müvafiq maliyyə teminatını yaradır.

Gələn ilin bütçəsinin başlıca istiqamətləri isə ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanması, sosial-iqtisadi islahatların daha dinamik şəkildə davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri özündə əks etdirir. Aydın gö-

rünür ki, strateji inkişaf xəttine və ölkədə yaranmış makroiqtisadi mühitə uyğun olaraq, dövlət bütçəsi gəlirlərinin stabilşdırılması, qeyri-neft sektorundan və digər real mənbələrdən bütçəyə əlavə daxilişmaların müəyyən edilməsinə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsinə, onların gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsinə, qeyri-neft sektorunun,

əsas maliyyə planı xalqımızın rıfahının daha da yaxşılaşmasına və ölkəmizin qüdrətinin yüksəlməsinə, iqtisadi inkişafın davamlılığını xidmet edəcək.

- Ümumilikdə nəzər saldıqda görürük ki, dünyada qlobal böhran proseslərinin hələ də müşahidə edilməsinə baxmayaq, Azərbaycan bütün istiqamətlər üzrə inkişaf edir. Daxili və xarici siyaset sahəsində yeni-yeni nailiyyətlər əldə olunur, diplomatik qələbələr qazanılır. Fikrinizcə, bu uğurların əsasında hansı faktorlar durur?

- Çok düzgün qeyd edirsiniz ki, bu gün dünya ölkələrində baş verən sosial-iqtisadi və siyasi proseslərin təhlili fonunda Azərbaycan uğurlu inkişaf yolundadır, qarşısına qoyduğu məqsədlərə nail olur, hətta, perspektiv tərəqqi üçün çox möhkəm təməl yaradılib. Əlbətə ki, ölkəmizin qlobal maliyyə-iqtisadi böhranından minimum itkilərlə çıxmış, siyasi-həbi qarşıdurmaların mənfi təsirlərinə məruz qalmaması, əksinə işğal olunmuş torpaqlarının azad olunması üçün diplomatik və hərbi gücünü nümayiş etdirməsi, nəhayət, "sabitlik adası" kimi vətəndaşının rifahını, firavənliğini təmin edə bilməsi Azərbaycanda həyata keçirilən inkişaf siyasetinin nailiyyətləri və uğurlarıdır.

Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da mütemədi olaraq öz əksini tapır. Heç də təsadüfi deyilki, Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda da ha iki pille yüksələrək 137 ölkə arasında 35-ci yerde qərərləşib. Hətta, "G20"yə daxil olan İtalya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalırlar. Bununla yanaşı, ölkələrin biznes mühitini qiymətləndirən və ən

mühüm hesabatlardan olan "Doing Business 2018" hesabatında 8 pille irəliləyən Azərbaycan 190 ölkə arasında 57-ci mövqeyə yüksəlib, Avropa və Mərkəzi Asiyada 4 və daha çox islahat aparan 3 ölkədən biri olub.

Göründüyü kimi, Azərbaycan dövləti ölkə iqtisadiyyatının və sosial sektorun dinamik inkişafı, həmçinin, insanların yüksək həyat şəraiti və sağlam mühitdə yaşaması üçün bütün lazımi addımları atır, dövlət programları reallaşdırır, qanunvericilik səviyyəsində beynəlxalq hüquq normalasını tətbiq edir. Məhz, qlobal böhranın təsirlərinə baxmayaq, cənab Prezident İlham Əliyevin göstərişlərə yeni iş yerlərinin açılması, ölkədə sosial-iqtisadi vəziyyətin daha da yüksəldilməsi üçün islahatların həyata keçirilməsi uğurlu inkişaf siyasetinin göstəriciləridir.

Bir sözə, bu gün Azərbaycan dövləti qarşısına qoyduğu bütün hədəflərə çatır və zamanın çağırışlarına uyğun olaraq daha yeni məqsəd və vəzifələrini müəyyənləşdirir. Məhz, bu mənada hər bir azərbaycanlı - yaşıdan, dinindən, dilindən, ırqindən asılı olma yaraq hər kəs Azərbaycanın dinamik inkişafını, siyasi sabitliyini, təhlükəsizliyini qorumağıdır. Bunu üçün isə hər zaman olduğu kimi bütün məqamlarda Heydər Əliyev siyasetinə, cənab Prezident İlham Əliyevə olan dəstəyimizi nümayiş etdirməliyik.

- Müstəqil və müasir Azərbaycanın inkişafı prosesində, əldə etdiyi uğurlar və nailiyyətlərə bu günlərdə 25 illik yubileyini qeyd etmiş Yeni Azərbaycan Partiyasının da xüsusi payı vardır. Partiyamızın yubileyi isə respublika miqyasında qeyd edildi. Hətta, partiya ulu öndər Heydər Əliyevin ideyalarına sadıqlılığını nümayiş etdirməklə dövlətin ekoloji siyasetinə uyğun olaraq "Hərəyə bir ağac əkək" aksiyası çərçivəsində 700 min ağacın əkilməsi tədbir-

lərinə start verdi. Bununla əlaqədar YAP Nizami rayon təşkilatı hansı tədbirləri həyata keçirir?

- Öncə onu qeyd edim ki, bugün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi təşkilatlarında istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabər olmayan bir partiyadır. Sınaqlardan çıxmış, böyük və şərəflə yol keçmiş Yeni Azərbaycan Partiyası cəmiyyətde özünəməxsus aparıcı yer tutur. Əlbətə ki, YAP-in rayon təşkilatlarından olan Nizami rayon təşkilatı da partyanın əldə etdiyi nailiyyətlərdə öz payı var. Partiyamızın bir parçası olan YAP Nizami rayon təşkilatı da rayonun bütün sahələrində yüksək aktivlik nümayiş etdirmək, insanların partiyaya və dövlətçiliyə olan münasibətlərinin ifadəcisinə çevrililib.

YAP Nizami rayon təşkilatı da partiyamızın 25 illik yubileyini yüksək əhval-ruhiyyə içərisində qeyd etdi. Bütün ərazi ilk partiya təşkilatlarında tədbirlər keçirildi, partiya veteranlarına fəxri fərmanlar, diplomlar verildi, mükafatlandırıldı. Eyni zamanda, partyanın yubileyi ilə bağlı rayon İcra Hakimiyyəti və "İki sahil" qəzeti ilə birge rəsm və inşa müsabiqələri də keçirildi. Əlbətə ki, partiya rəhbərliyinin "Hərəyə bir ağac əkək" təşəbbüsüne də qoşulduq. Rayon rəhbərliyinin, ictimaiyyətin və partiya feallarının iştirakı ilə ağaçəkme aksiyası keçirildi, 200-dən artıq müxtəlif növ ağaclar əkildi, onlara qulluq edildi.

Göründünüz kimi, fealiyyəti çoxşaxəli və geniş olan Yeni Azərbaycan Partiyasının bütün görülən işlərinin mahiyyətində duran fəlsəfə də dəyişməzdır. Bu mənada əminəm ki, Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin davam etdiridiyi siyasi kursa sadıqlılığımız bundan sonra da daha da möhkəmlənəcək, hər birimizə göstərilən etimadı layiqcənə doğruldacaqıq.

Türkiyəli ekspert: Əfqanistanda sülhün və inkişafın təmin olunması Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün vacib amildir



Azərbaycanın "Asiyanın Qəlbi - İstanbul Prosesi" çərçivəsində "Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru tehlükəsizlik və iqtisadi bağantwortalar" mövzusunda 7-ci nazirlər konfransına ev sahibliyi etməsi bütün dünya üçün əhəmiyyətli sülh çağırışıdır.

Bu fikirləri AZERTAC-in xüsusi müxbirinə müsahibəsində sosial elmlər üzrə türkiyəli tanınmış ekspert, yazıçı Metin Yıldırım bildirib. O deyib ki, Azərbaycan erməni işgalindən və terrorizmindən ən çox əziyyət çəkən ölkədir. İşgal faktının ortada olduğu bir vaxtda Azərbaycanın Əfqanistanda sülhün və inkişafın yaranmasına dəstək vermesi bütün dünya üçün düşündürücü və əhəmiyyətidir. Prezident İlham Əliyev müvafiq sərəncamları ilə 2016-ci ilin "Multikulturalizm İli", 2017-ci ilin isə "Islam Həmrəyliyi İli" elan olunduğu Azərbaycanda Ümumdünya Mədəniyyətlərərəsi Dialoq, Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsi ənənəvi hali alıb. Azərbaycan 2010-cu ildə Dünya Dini Liderlərinin Sammitine, 2016-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna uğurla ev sahibliyi edib. Bu tədbirlərin dünyada sülhün və həmrəyliyin təşviqində mühüm rol oynadığını vurğulayan ekspert deyib: "Əminliklə deyə bilərəm ki, Əfqanistanda uzunmüddətli sülh və inkişaf üçün qəbul ediləcək beynəlxalq səviyyəli qərarlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və ədalətli həllinə təkan vere bilər".

Quba rayonunda "Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində tədbirlər davam etdirilir

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar YAP Quba rayon təşkilatı "Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində tədbirləri ni davam etdirir.

Bele ki, Quba rayon Məşələrin Bərpası və Mühofizəsi idarəsi tərəfindən ayrılmış xüsusi yerlərdə İspik, Vəl-Vələ, Gülezi, Afurca, Xaltan, Xınalıq, Çiçi, Amsar, Ərməki, Qəçrəş, Qonaqkənd, Cimi, Tüləkəran, Möhüc, Söhbüt, Zixır, Qaxxun-Adur, Yerfi, Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatları tərəfindən ağacəkmə kam-



paniyası uğurla başa çatmışdır. Partiya üzvləri bu kampaniyada xüsusi fəallıq göstərmişdilər. "Hərəyə bir ağac əkək" kampaniyası tədbirlər planına uyğun olaraq davam etdiriləcək.

NƏZAKƏT

Ümummilli Lider Heydər Əliyevin anim günü ilə əlaqədar yürüş keçirilib



Sonra rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov "Azərbaycan tarixinin Heydər Əliyev epoxasının birinci və ikinci mərhəlesi: respublikanın inkişafı, xilası və yüksəlişi" mövzusunda nitq söyləyib.

Yürüş iştirakçıları Pərişan Mahmudova və Valeh Salehov 5 dekabr 1981-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin İsmayıllıya səfəri zamanı olan görüşlərindən və Ulu Öndərin Azərbaycanın həyatındaki rolundan bugünkü dinamik inkişafına görə, Ulu Öndərin layiqli davamçısı Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.



Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününü həsr olunmuş xatırə yürüşü keçirilib.

Yürüş iştirakçıları əvvəlcə mərkəzi meydana toplaşmış, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Onun xatirəsini böyük ehtiramla yad edərək, ölüne gül dəstələri düzənmişlər.

yatındakı rolundan bugünkü dinamik inkişafına görə, Ulu Öndərin layiqli davamçısı Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Yürüş Micana, Mücühəftarana və Ruşana doğru davam edib. Rayon mərkəzindən 18 kilometr məsafədə olan Ruşanda yürüş iştirakçılarını kənd sakinləri səmimiyyətlə qarşılayıblar. Xatırə yürüşünə çıxanlar başlangıç nöqtəsinə qaydıraraq, tədbirlərini başa çatdırıblar.

ZÜMRÜD

İsmayıllıda ağacəkmə aksiyası keçirilib

YAP İsmayıllı rayon təşkilatının və İsmayıllı rayon icra hakimiyyətinin birgə təşbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Diyalı bələdiyyəsi ərazisində keçirilən aksiyada rayon icra hakimiyyətinin, bir sıra idarə, müəssisə və təşkilatların əməkdaşları, YAP rayon təşkilatı şurasının üzvləri, gənclər, Diyalı kəndinin fəalları iştirak ediblər. IDEA İctimai Birliyinin yaşıllaşdırma hərəkatının davamı olaraq,



5 hektar sahədə 3 mindən çox findiq tıngi əkililər.

Dövlət başçısı İlham Əliyevin 2016-ci il avqustun 10-da İsmayıllıya səfəri zamanı Velosiped Zavodunun açılışında yaxın ərazidə tikilmiş findiqçiliğin valyuta gətiricəyinin əhəmiyyətindən danışış, bir daha göstərdi ki, bu tapşırıq İsmayıllıda uğurla icra olunur.

Z.BAYRAMOVA

YAP Xaçmaz rayon təşkilatının şura iclası keçirilib



YAP Xaçmaz rayon təşkilatının növbəti şura iclası keçirilmişdir.

Şura iclasının gündəliyində YAP Mərkəzi Aparatında keçirilmiş müşavirədə rayon təşkilatlarının qarşısına qoyduğu vəzifələri haqqında, YAP-in 25 illik yubileyinə həsr olunmuş "Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində ağacəkmə aksiyasının təşkili və gedisi, sosial şəbəkələrdə fəallığın artırılması, gənclərin cəlb olunması və Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar keçiriləcək tədbirlər barədə məsələlər müzakirə olundu. Ulu Öndərin anım günü ilə əlaqədar 1 dəqiqəlik sükit elan edildi. İclası YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq, YAP Mərkəzi Aparatında keçirilən müşavirədə rayon təşkilatları qarşısında qoyulan vəzifələr haqqında geniş məlumat verdi. İlk önce, gündəlikdə duran

məsələlər haqqında şura üzvlərinə geniş məlumat verərək onların əhəmiyyətindən danışdı. Nazim Ağayev 2018-ci ilde keçiriləcək president seçkilərinə de münasibətini bildirdi.

Şura iclasında YAP Xaçmaz rayon təşkilatının sədr müavinləri Yetkin Mehmanov, Sevinc Sədullayeva, şura üzvlərindən Mədine Nurməmmədova, İlhamə Nəzərova və başqaları çıxış edərək gündəlikdə duran məsələlərə münasibet bildirməklə, onların üzərinə düşən vəzifələri, həmişə olduğu kimi, layiqince yerinə yetirəcəklərini bildirdilər. Qarşılidan gələn 2018-ci ilde keçiriləcək president seçkilərində, her bir Azərbaycan vətəndaşı kimi öz vəzifələrini bildiklərini söyləməklə, partiya tərəfindən qarşıya qoyulan hər bir vəzifəni yerinə yetirməyə hazır olduğunu bildirdilər.

RƏFIQƏ

7 dekabr 2017-ci il

Əli Kərimlinin psevdodemokratlığı və "facebook" məhbəsləri

Yaxud azad sözə və açıq fikrə dözümsüz olan AXCP sədri bu günədək onun əməllərini ifşa edən on minlərlə sosial şəbəkə istifadəçisinin rəyini sildirib və profilini blokladırıb

Təxmini hesablamalara görə, bu gün dünya əhalisinin yarısından çoxu sosial şəbəkələrdən istifadə edir. Azərbaycanda isə iki milyonadək insan aktiv sosial şəbəkə istifadəçisidir. Bütün bu göstəricilər, onu isbatlayır ki, bu gün sosial şəbəkələr insan hayatınin ayrılmaz hissəsinə çevrilib. İnsanlar arasında ünsiyətdən tutmuş biznes əlaqələrinin qurulması və reklam fəaliyyətinə qədər bütün işləri sosial şəbəkələrin imkanlarından istifadə etməklə, səmərəli şəkildə qurmaq olur. Hətta müasir şərtlər daxilində sosial şəbəkələr vasitəsilə ictimai-siyasi proseslərin gedışatına təsir etmək imkanları da formalaşır. Xüsusiylə də, ictimai şüurun formalaşdırılması və idarə edilməsi, seçki kampaniyaları çərçivəsində təbliğat-təşviqat işlərinin qurulması və s. sosial şəbəkələrdən istifadənin daha da genişlənməsinə səbəb olur.

Əlbəttə ki, Azərbaycanda da sosial şəbəkələrin imkanlarından geniş şəkildə istifadə edilməkdədir. Çox təessüflər olsun ki, respublikamızın siyasi palitrasının autsayderinə çevrilmiş radikal müxalifətin - "beşinci kolon"un nümayəndələri sosial şəbəkələrdən istifadə etməklə anti-Azərbaycan qüvvələrinin təşkil etdiyi anti-milli təbliğat prosesinin aparıcı qüvvəsinə çevriliblər. Sosial şəbəkələrdə işi əsas siyasi fəaliyyətləri hesab edən radikal müxalifə nümayəndələri xarici siyasi dairələrin müəyyənləşdirdiyi trayektoriya ve prinsiplər üzrə Azərbaycanın milli maraqları əleyhinə çevrilmiş proseslərin inkişafına rəvac verməye cəhdər göstərirəl. Bu mənada, 2005-ci ildən rəsmən iş-

siz olduğunu bildirən, amma xərclərinin miqdarı yüz minlərlə dollar olan AXCP sədri Əli Kərimli istisna təşkil etmir.

Müsəlman dünyasında baş verənlər Əli Kərimlini niyə sevindir?

Bir neçə müddətdir ki, AXCP sədri Ə.Kərimlinin və "Azadlıq" qəzetinin rəsmi "facebook" səhifelerində islam dünyasında baş verən mühərribelərə, insan qətləmləri, şəhərlərin viran qoyulmasına sevincək xarakterli yozumlar verilir. Gah video, gah da cizma-qara paylaşılan Ə.Kərimli Misirdə, Liviyada, Tunisdə və Yemənde baş verən qanlı terror və dövlət çevrilişlərini "xoş xəber" kimi təqdim etməyə cəhdər göstərir və haqlı olaraq da, sosial şəbəkə istifadəçilərinin məntiqli sualları, şərhərə və rəyərə ilə qarşılışır. Əlbəttə, bunlar barədə bir qədər sonra ətraflı danışacaq. Lakin ümumi kontekstde aparılan araşdırımlar, onu göstərir ki, Ə.Kərimli dünyadan xaos içərisində idarə edilməsinin tərəfdarı olan imperialistlərin "online maşalar"ından birine çevrilib. Formalaşdırılmış "qlobal tor"da trolluq edən AXCP sədri adları keçən ölkələrdə baş verən hadisələri Azərbaycana interpretasiya etmək cəhdərli ilə öz ələmində müvafiq ictimai şüuru formalasdırımağa çalışır. Məhz bu fəaliyyətinin qarşılığında külli miqdarda qrantlar alan Ə.Kərimlinin müsəlman dünyası-



sında baş verənlərə sevinməsinin əsas səbəblərini də yuxarıda söylənilən məqamlarda axtarmaq lazımdır.

Sosial şəbəkə istifadəçiləri Əli Kərimlini ifşa etdilər

Bu cür anti-milli və islamofob mövqeyinə görə sosial şəbəkə istifadəçiləri Ə.Kərimlini tənqid və ifşa etdilər. Məsələn, Azer Ekber adlı sosial şəbəkə istifadəçisi yazır ki, "bu gün özünü müxalifət adlandıran bir dəstə xarici qüvvələr tərefindən idarə edilir. Xaricdən onlara komandalar verilir və onlar, vaxtaşırı olaraq, hərəkətə keçirlər". Müzakirələr zamanı keçmiş cəbhəçi olduğunu bildirən Natiq Mirkazım adlı sosial şəbəkə istifadəçisi bildirib: "Mən şəxsen AXCP daxilində diktatura rejiminin şahidi olmuşam. Əli bəy öz gözündəki tiri görmür". Orxan adlı istifadəçi isə tarixi faktları esas getirmək, qeyd edib ki, Ə.Kərimlinin hakimiyyətde temsil olunduğu dövrə Azərbaycan Liviya, Suriya və Yemən kimi ölkələrin vəziyyətine düşə bilərdi. Hətta müzakirələrə gürçü əsilli şəxslər də qoşularaq şəxsi fikirlərini paylaşımdan çəkinmədilər. Eduard Chaparidze adlı sosial şəbəkə istifadəçisi yazır: "Azərbaycan her zaman Gürcüstanın dostu olub. SSRİ-nin süqtundan sonra bizim ölkələr əməkdaşlıq etdi. Xüsusilə də, mərhum Heydər Əliyevin zamanında bu əlaqələr dəha da möhkəmləndi. Onun oğlu Cənab İlham Əliyev bu gün həmin siyaseti davam etdirir. Amma təessüflər olsun ki, bizdə olduğum kimi, Azərbaycanda da bəzi ağıldan kəm insanlar tapılır ki, öz azadlıqlarına hörmət etmirlər. Onlar təxribat törətmək istəyən satqınlardır".

Chinara Aliyeva adlı şəxs isə faktlərlə Ə.Kərimlini ifşa edərək yazır: "Ə.Kərimli, oğlu Türkəl Kərimli, emisioño Tofiq Kərimli, baldızı Aytən Rafik qızı Seyidova və Kərimli ailəsinin digər üzvləri 9 ay ərzində banklardan 8 milyon 603 min 364 manat nağd pul çıxarırlar. Bu pullarla Ə.Kərimlinin özü və qohum-əqrabası əsl Firon kimi yaşayırlar". Eyni məzmunda fikirləri davam etdirən Ramal Camalov isə Ə.Kərimliyə konkret suallar ənvanlayır: "Heç bir yerde işləməyən Əli bəy, niyə demirsən ki, sənin

bank hesablarına o pulları kim köçürür? Niye adlarını çəkmirsən?" Fiko Montini adı ilə sosial şəbəkədə müzakirələrə qatılan şəxs də Ə.Kərimliyə birbaşa suallar ənvanlayır: "Bir insanda öz millətinə, xalqına və vətənəne xainlik, nifrət haradandır? Gərək sabit ölkəmizdə 90-ci illərin hadisələri tekrarlansın?"

Bayram Coratlı adlı sosial şəbəkə istifadəçisi isə müzakirələrin yekun fikri kimi bildirib ki, Ə.Kərimli öz keçmişini unudanlardandır: "Tariх sənin kimliyini çoxdan sübut edib. Millətinə, dövlətinə və vətənəne satqınlıq edən Ə.Kərimlinin de sonu ele Çauşevski, Qəddafi, Abdulla Saleh kimi olacaq. Öz mənəfeyini güdən və dövlətinə qarşı satqınlıq edən insanın ermənidən heç bir fərqi yoxdur".

Əli Kərimli suallardan qaçı, rəyləri sildi və profilləri blokladı

Əlbəttə ki, davam edən müzakirələrə baxmayaraq, Ə.Kərimliyə tutduğu anti-milli mövqeyi görə etiraz edən sosial şəbəkə istifadəçilərinin sualları cavabsız qaldı. AXCP sədri özündə cüret təpib, onların qarşısına çıxa bilmədi. Əksinə, Ə.Kərimli her zaman kimi onu ifşa edən rəyləri, şərhərə, faktları və sualları sildi, profilləri isə blokladı. Tebii ki, Ə.Kərimlinin bu addımına heç kəs təəccüb etmedi. Çünkü onu elə hakimiyyətde temsil olunan dövrdə tanıırıq. Vəzifə sahibi olarkən, jurnalistləri yazdıqları təqnidi yaradıqına görə maşınların yük yerinə saldırıran, döydürən Ə.Kərimli elə indi də köhnə xasiyyətindən el çəke bilmir. Avtoritarlıq, diktaturalıq onun bütün fealiyyətini izləyir. Məhz yuxarıda haqqında danışdığımız müzakirələr zamanı da aydın şekilde gördük ki, AXCP sədri dözümsüzlük nümayiş etdirdi. Məsələn, Ayxan Nemetov, Namig Muradlı, Elnara Məmmədli, Lale Cəfərli, Elnara Məmməd və başqa onlara profil təqnid fikirlərinə görə blok edildi. Təxminən hər 5-10 dəqiqədən bir AXCP sədrinin səhifəsində filtrası işləri aparılır və Ə.Kərimlinin mənəfeyinə uyğun olmayan rəylər birdəfəlik silinirdi. Bunu təqdim etdiyimiz şəkillərdən də aydın görmək mümkündür. Məsələn, 1-ci və 2-ci şəkillərdə aydın görünür ki, Ə.Kərimli səhifəsində yalnız mənəfeyinə uyğun şərhərə saxlayır və cəmi 7 dəqiqə ərzində Gulya, Elmər Gəncəli, Gulay Hesenzade adlı istifadəçilərin rəyləri silinib, özləri isə blok atılıb.

Bir sözə, göründüyü kimi, Ə.Kərimli özü haqqında nə qədər demokrat imici formalaşdırımağa çalışsa da, əməllərindən açıq şəkildə görünürlər ki, o, Çauşevskidən, Qəddafidən və Abdulla Salehdən fərqləməyən diktatordur. Hətta iddiaya düşmək olar ki, azad sözə və açıq fikrə dözümsüz olan AXCP sədri bu gündeək onun əməllərini ifşa edən on minlərlə sosial şəbəkə istifadəçisinin rəyini sildirməsi və profilini blokladırması dünənin heç bir müxalifəti tərefindən edilməmişdir.

Belə olan təqdirdə, düşünün ki, Ə.Kərimli özünü müxalifət kimi aparır və əməlləri ilə bu gündeək 10 mindən çox sosial şəbəkə istifadəçisini blokladırıb və "facebook" məhbəsənə çevirir. Əger o, hakimiyyətə olsayıd, hansı vəhşilikləri edərdi? Neçə yüz minlərlə insanı məhbəslərə salırdı və fiziki olaraq, məhv etdirirdi? Bir qədər də, bu barədə fikirləşmək lazımdır...

Ramil Vəlibəyov,
YAP Nizami GB sədrinin I müavini



Sinoptiklərdən xəbərdarlıq: Hava şəraiti kəskin dəyişəcək

Sinoptiklər hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamentindən AZERTAC-a verilən məlumatə esasən, dekabrın 7-de Bakıda və Abşeron yarımadasında arabir yağış yaşaçaq, bəzi yerlərdə intensiv olacaq gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 3-5° aşağı enəcək, maksimal hərəkət 5-8° isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteoəhəssas insanlar üçün əlverişsizdir.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

A TƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 6-da Xocavənd rayonunun Kuropatkino kəndindən yaxınlığında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yovic və Saymon Tiller keçiriblər. Ermənistan silahlı qüvvələri tərəfindən işgal edilmiş və nezareti olunan Azərbaycan ərazisində isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Gennadi Petrika aparıblar.



Mübariz Əhmədoğlu: “Heç bir avropalı ermənilərə ciddi yanaşmayacaq”

Avropa İttifaqının Brüssel sammitinin yekun bəyannamesində Azərbaycanla bağlı yer alan fikirləri Azerbaycanın uğuru kimi qiymətləndirmək olar”. SIA-nın verdiyi məlumatda görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlerinə görə, Şərq Tərəfdəslığının Riqə sammitinde Dağılıq Qarabağ münaqişesinin ATƏT-in Minsk Qrupu formatında həll edilmiş olduğu deyilmişdi. Lakin Brüssel sammitında Şərq Tərəfdəslığına üzv dövlətlərin hamisindəki ərazi münaqişələrinə eyni yanaşma nümayiş olundu.

Politoloq deyib ki, Azərbaycan Prezidenti sammitde Avropa İttifaqının separatizmə eyni cür yanaşmalı olduğunu bildirdi. Yəni Kataloniya separatçıları ilə Dağılıq Qarabağ



separatçıları arasında fərqli qoymamalıdır. Əhmədoğlu əlavə edib ki, ermənilər inдиə qəder Dağılıq Qarabağ münaqişesini fərqli şəkildə təqdim etməye çalışırdılar. Politoloqun fikrincə, ermənilərin diplomatiyası bu istiqamətdə ciddi məglubiyyyətə uğradı: “Ermənilər deyirdi ki, biz xristianlığı ilk qəbul edən, Avropana böyük əhəmiyyətə malik xalqıq. Lakin onların çarxi çevrildi. Heç bir avropalı ermənilərə ciddi yanaşmayacaq”.

M. Əhmədoğlunun sözlerinə görə, Aİ ilə Ermənistən arasında imzalanan müqavilə Ermənistən AES-ə təsir edəcək. Belə ki, Ermənistən gələcəkdə Aİ ilə əməkdaşlıq edərsə, ərazisində Rusiya tipli AES qura bilməz. Bu isə Ermənistənin AES tikintisine dəhaçox maliyyə vəsaiti ayırması deməkdir. Politoloq vurğulayıb ki, Aİ ilə Ermənistən əməkdaşlığı bu ölkənin Avropa standartlarına uyğunlaşmasından asılıdır.

“Nar” cari ilin nəticələrini açıqladı



BakuTel-2017 23-cü beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisi çərçivəsində mətbuatla görüş təşkil edən “Nar” media nümayəndələrini mobil operatorun ən son nailiyətləri ile tanış edib. SIA-nın məlumatına görə, keçirilən təqdimatda “Nar” şəbəkəsinin, işğaldan azad edilən bölgələr də daxil olmaqla, ölkə ərazisinin 93%-ni əhatə etdiyi, 2017-ci ilde ilk dəfə olaraq bölgələrde - Gəncə şəhərində də istifadəyə verilmiş yeni 4G (LTE) baza stansiyaları ilə birlikdə 400-dən çox LTE stansiyasının quraşdırıldığı və “Nar” LTE baza stansiyalarının ümumi sayının artıq 1000-ə çatdığını, cari ilde 300-dən çox yeni 3G baza stansiyasının istismara verildiyi, 3G ATM (Asynchronous Transfer Mode) transmissiya xətlərinin müasir tələblərə cavab veren IP (Internet Protocol) texnologiyali xətlərlə əvəz edildiyi və “Son məntəqələr arasındakı tutum” (Last Mile Capacity) üzrə 66% artımın müşahidə edildiyi barədə geniş məlumat verilib. Görüş zamanı səs keyfiyyətinin nəzerəcpəcaq dərcədə artımı və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmeti təqdim edilib. Bu texnologiya səsin maksimal dərcədə təmiz ötürülməsini təmin edir, mobil telefonla danışan şəxslə üzərzü ünsiyyət təessüratı yaradır və kənar səslerin təsirini minimuma endirir.

Qeyd edilib ki, mühəndislik və test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət kimi tanınan “P3 Communications” tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, “Nar”-in zəng xidmətləri üzrə ölkədə ən yüksək neticə göstərmiş rabitə operatoru olduğu müəyyən edilib.

“Təqdim etdiyimiz sərfəli məhsullar və şəbəkə infrastrukturuna yatırırdığımız iri-həcmli sərmaya sayəsində, bu il şəbəkənin müstəqil sınaqlarının neticələrinə əsasən, “Nar” mobil zəng xidmətləri üzrə ölkədə ən

yüksək göstəriciye nail oldu. Şəbəkədə data trafiğinin həcmi 58%, internet məmənuniyyəti üzrə istehlakçı loyallığı indeksini isə iki dəfə artaraq bu güne qədər olan ən yüksək həddə çatdı”, - deyə “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke mobil operatorun əsas uğurları barədə danışarkən qeyd edib.

Təqdimat zamanı ölkədə mobil rabitə, fiber-optik texnologiya əsasında yüksəksüreli sabit internet və IPTV xidmətlərinə vahid platforma üzərində təklif etmiş ilk mobil operator olan “Nar”-in “Qu tu” məhsulu haqqında da məlumat verildi. Bu məhsuldən yaranan abunəçilər rabitə xərclərinə qənaət edir, ödəniş üçün əlavə vaxt itirmədən müxtəlif xidmətlərdən yaranırlar.

Görüşdə “Nar”-ın sponsorluq fealiyyəti və korporativ sosial məsuliyyət (KSM) strateyiyyasından da söhbət açıldı. Ölkədə keçirilən mühüm idman layihələrinin tərəfdəsi kimi böyük təcrübə qazanmış “Nar”-in 2015-ci ilde Bakıda təşkil edilmiş ilk Avropa Oyunları, Bakı-2017 Oyunları və qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin rəsmi telekommunikasiya tərəfdəsi seçildiyi qeyd edilib. KSM strateyiyyası çərçivəsində fiziki məhdudiyyətli gənclərin cəmiyyətə integrasiyası üçün nəzərdə tutulmuş “Təlim məktəbi” layihəsinin önemi də vurğulandı. Artıq 3 ildən çoxdur ki, “Nar” fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə integrasiyası istiqamətində müxtəlif adımlar atır. Layihənin məqsədi fiziki məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və fiziki məhdudiyyəti şəxslərə mənəvi dəstək göstərməklə onları cəmiyyətə qazandırmaqdır.

“Azerfon” şirkəti 21 mart 2007-ci ilde “Nar Mobile” ticarət nişanı ilə fealiyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi ərisinin çağdaş həyatla bağlılığını rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiye yüksəkkeyfiyyətli xidmət göstərir.



“Azərbaycanda coğrafi göstəricilər üzrə fransız təcrübəsi” mövzusunda konfrans keçirilib

Dünən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sedri Ramiz Həsənov bildirib ki, konfransın məqsədi coğrafi göstəricilərin əqli mülkiyyət obyekti olaraq qorunması, Fransanın çoxillik təcrübəsinin öyrənilməsi və bu sahədə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin dəha inkişafına nail olmaqdır. Komitə sedri ölkəmizdə insan kapitalına söykənən iqtisadiyyatın inkişafının dövlətin əsas prioritetlərində olduğunu vurğulayıb: “Prezident İlham Əliyevin təsdiq etdiyi iqtisadiyyatın əsas istiqamətləri üzrə strateji yol xəritələrində iqtisadiyyatın inkişaf etdirilməsi üçün sənaye və xidmet sahələrinin ixrac və rəqabətqabiliyyəti xüsusiyyətləri ön plana əvəz olmalıdır. Bu istiqamətdə uğurla reallaşan isləhatlardan biri də ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendi altında xarici bazarlarda genişməyi təhlükəsizləşdirən təşviqidir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixrac yönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi altında təşviqi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər görürlər”.

Fransanın Azərbaycandakı səfirliyinin iqtisadiyyat müşaviri Serj Krebs iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrinin dərinləşdirilməsi. O bildirib ki, Fransda coğrafi göstəricilərin mühafizəsi sahəsində çoxillik təcrübə formallaşdırıb. Bu sahədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fealiyyətini yüksək qiymətləndirən müsavir gələcək də qarşılıqlı əməkdaşlığın davam edəcəyini qeyd edib.

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən isləhatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi

dıqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, xüsusi, üzümçülük, pambıqcılıq, baramaçılıq və digər sahələrə dıqqət yetirildiyi barədə geniş məlumat verib.

Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmirəslanov bildirib ki, ölkəmiz tərəfindən teklif olunan unikal mənəvi sərvətlər dünya ictimaiyyətinin böyük marağına səbəb olub. Azərbaycan mətbəxinin bir çox nümunələrinin coğrafi göstərici kimi qeydiyyatının vacibliyinə toxunan natiq mərkəz tərəfindən Azərbaycan mətbəxine aid dörd minə yaxın nümunənin toplanıldığını qeyd edib.

Azərbaycanda ixracın və investisiyaların Təşviqi Fonduñun rəhbəri Rüfət Məmmədovun sözlerinə görə, Prezident İlham Əliyev 2016-ci ilin 5 oktyabr tarixində yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan!” adı altında xarici bazarlarda genişməyi təhlükəsizləşdirən tətbiqini nəzərdə tutan Fərmanının icrası məqsədile müvafiq işlər keçirilib.

Patent və Əmtəə Nişanları Mərkəzinin Baş direktoru v.i.e. Günel Sevdimaliyeva “Azərbaycanda coğrafi göstəricilərin qorunması sisteminin ümumi təqdimatı: hüquqi və institutional aspektlər” adlı məruzəsində coğrafi göstəricilərin hüquqi mühafizəsinin təşviqi istiqamətində son bir il ərzində mərkəz tərəfindən aparılan işlər barədə məlumat verib.

Fransanın Ukraynadakı səfirliyinin Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova üzrə kənd təsərrüfatı məsələləri məsləhətçisi Nikola Perrən “Avropa İttifaqı və Fransanın Keyfiyyət siyasetinin təqdimatı: prinsip və qaydalar”, Fransanın Keyfiyyət və Mənəvi Milli İnstitutunun mütəxəssisi Maud Rotman “Coğrafi göstərici konsepsiyanın təqdimatı: qorunan coğrafi göstərici və qorunan mənəvi adları anlayışları”, INAO-nun digər mütəxəssisi Sesil Fanşa “INAO tərəfindən coğrafi göstəricinin tanınması müraciətlərinin yerinə yetirilməsi proseduru” mövzulunda məruzələrlə çıxış ediblər.

ZÜMRÜD

Azərbaycanda pul bazası 8 686,8 milyon manata çatıb

Azərbaycanda pul bazası dekabrın 1-nə 8 686,8 milyon manat təşkil edib. AZORTAC Mərkəzi Banka istinadla xəber verir ki, bu rəqəm ötən ayın eyni dövrü ilə müqayisədə 155,2 milyon manat çoxdur. İlin əvvəline nisbətən pul bazası 826,3 milyon manat artıb.

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Azərbaycandan Mərkəzi Bankının (AMB) sərəncamında Aolan rəsmi valyuta ehtiyatlarının hecmi açıqlanıb. AZORTAC Mərkəzi Banka istinadla xəber verir ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları dekabrın 1-nə 5 milyard 254,2 milyon ABŞ dolları təşkil edib. Bu, noyabrın 1-i ilə müqayisədə 53,5 milyon dollar çoxdur.



7 dekabr 2017-ci il

Əli Kərimli istefə vermək yerinə, siyasi həyasızlığını nümayiş etdirir

Azeraycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli rəhbərlik etdiyi siyasi təşkilatın acıncacaqlı və çıxılmaz vəziyyətə düşməsindən narahat olmağa başlayıb. Artıq AXCP-dən kütülevi şəkildə istefaya getmiş şəxslərin yeri dolmadığına görə, Ə.Kərimli aşkar şəkildə partiyasının dağılmaq ərefesinde olduğunu etraf etmek məcburiyyətində qalıb. Bu baxımdan, AXCP sədri növbəti dəfə siyasi həyasızlıq nümayiş etdirməklə, insanları AXCP-ye üzv yazılmış səsleməkdə davam edir. Zaman-zaman "facebook" sosial şəbəkəsindəki şəxsi səhiyəsində müraciət ünvanlayan Ə.Kərimli buna bir sıra əsəssiz və sübut olmayan dırnalarası amillərlə "izah" etməye çalışır. Lakin fakt budur ki, o, daxili intriqalar və s. neqativ hallar üzündən dağılma prosesi gedən AXCP-ni xilas etmək gücünü itirib. Çünkü rəhbərlik etdiyi partiyasını avtoritar və inhişarçılıq vasitəsilə elində saxlayaraq, özünü sədrlik kreslosuna pərcimləmiş Kərimlini uzağı bir neçə nəfərdən başqa kimse dəstəkləmir.

AXCP-də daxili avtoritarizm qeyri-demokratiya mühiti mövcuddur

Yalançı vətənpərvərlik və milletçilik hayharayı ilə dünya dövlətləri tərəfindən tanınan, dəstəklənən və qəbul edilən ölkə rəhbərliyinə qarşı "mübarizə" etməkdən ötrü insanları AXCP-ye üzv olmağa çağırın Ə.Kərimli bir məsələni də unudur. Söz yox ki, hər hansı bir partiya sədri özünə və idarəciliyinə güvənmirsə, siyasi uğursuzluqlarla qarşı-qarşıya qalırsa, o, ən azından, bütün dünyadan qəbul etdiyi istəfə mədəniyyətini göstərməli, necə deyərlər, qovluğununu qoltığuna vurub, sədrlik kürsüsünü tərk etməlidir. Bu adımlı, hətta dünyanın bir çox ölkələrində siyasi partiya nümayəndələri tərəfindən de atılıb. Ancaq Ə.Kərimli, bu da azmiş kimi, aşkar siyasi həyasızlığını göstərmək yanaşı, üstəlik, onu dəstəkləməyən, qəbul etməyən, əksinə, redd edən insanları partiyasına üzv yazılmışa səsləyir. Bəli, bu siyasi həyasızlığın son həddidir desək, heç də yanılmarıq. Bir daha daxili araşdırımıza söykənərək, Ə.Kərimiye bəzi xatırlatmalar etməyi nəzəre alıq. Məsələn, bayaq da qeyd etdiyimiz kimi, Kərimli AXCP-də daxili avtoritarizm yaradıb və orada heç bir demokratiya mühiti mövcud deyil. Eyni zamanda, partiyada



azad söz də yoxdur. Məsələn, bu gün AXCP-nin mətbu organi kimi fealiyyət göstərən "Azadlıq" qəzetinin "facebook" variantında Kərimlinin razılığı olmadan, ən kiçik fikir belə yerləşdirilə bilməz! Çünkü Ə.Kərimlinin tənqidə və fərqli fikirə heç vaxt düzümü olmayıb və qarşı tərəfi özünün sosial şəbəkədəki zombi dəstəsi ilə ağlışımaz təhqirələrə məruz qoyub.

Nə zaman ki, dəvənin quyuğu uzanıb yera dəyəcək...

Uzağa getməyərək, vaxtile Ə.Kərimlinin müavini olmuş, uzun illər AXCP-də rəhbərlik postunda fealiyyət göstərmiş Razi Nurullayevin istefaya getdiyi zaman irəli sürdüyü fikirlərini bir daha xatırlayaq. SİTAT: "Hər zaman daxili səhbətlərimiz olurdu ki, sədri şəxsiyyəti cəmiyyət tərəfindən qəbul edilən və sözünün çəkisi olan müavinlər və funksionerlər tərəfindən əhətə olunmalıdır. Ancaq hər şeyi özünün şəxsiyyəti ətrafında qurmaq və hər kəsi özünün təbliğatına cəlb etmək yanlış addımdır. Fərqli dənişanı və sədri şəxsi təbliğatında iştirak etməyənlər həmisi keşərəldərində və kənarlaşdırılmışdır. Niye siz məni və yüzlər cəbhəcini məcbur etməlisiniz ki, bizi sizin razılaşmadığımız və əksine olduğunuz fikri və düşüncələrinizi paylaşaq və təbliğ edək? Niye hər zaman siz deyən düzər... Sədr öz ətrafına potensial rəqibləri kimi baxırsa, bu, fəlakətdir..." Lakin bu da son deyil. R.Nurullayev aydın şəkildə bəyan edib ki, xalq heç vaxt onları, yəni AXCP ilə bir olmayıb: "Xalq bizimlə deyil. Çox narahat oluram. Bu məsələləri çox müzakirə edirdik. Biz meydandırda da "sən öl, mən ölü" ilə adam yığırdıq. Fədakar və saf cəbhəçilər axırıncı pulsularını verib kontur alaraq, daha çox adama zəng edirdilər. Əger xalq bizimlə deyilsə, bizim çağırışımıza lal və kar qalırsa, o zaman bu günah sizdədir".

Beleliklə, fakt göz qabağındadır. Fakt budur ki, Ə.Kərimli bütün bunları yaxşı bilir. Sadəcə, aşkar siyasi həyasızlıq nümunəsi sərgileyərək, sədri kreslosunu tərk etməsi yerinə, utanmaz-utanmaz insanları AXCP sıralarına çağırır. Atalar demisən, gözləsin, dəvənin quyuğu nə vaxt uzanıb yera dəyəcəkse, onun da partiyasına üzvlər yazılmışa başlayacaq...

Rövşən NURƏDDİNOĞLU

Daşqınlar Tailandın cənubunda 15 nəfərin həyatına son qoyub



Tailandın cənubunda güclü leysan yağışlarının səbəb olduğu daşqınlar son 10 gün ərzində 15 nəfərin həyatına son qoyub. Həlak olanların hamisi güclü su axınına daşyan avtobusu aşırıb. Sərnişinlərdən 50-si xilas olunsa da, 2 qadın həlak olub. Onların ölümü hələ ki Daxili İşlər Nazirliyinin statistikasına salınmayıb.

TAC "Bangkok Post" qəzeti istənadla xəbər verir ki, bu barədə Tailandın Daxili İşlər Nazirliyinin təbəfələtlərin qarşısının alınması üzrə xidməti məlumat yayıb. Daşqınlar 7 əyalətə, həmçinin ölkənin cənubunda Malayziya ilə sərhəddə yerləşən regionların kənd təsərrüfatına zərər vurub. Davam edən yağışlar yeni rayonlarından da su altında qalması təhlükəsini artırıb. Qəzeti məlumatına əsasən, dekabrın 5-dən 6-na keçən gecə Tailandın cənubunda Nakhon Sithammarat əyalətində güclü su axını insanları daşyan avtobusu aşırıb. Sərnişinlərdən 50-si xilas olunsa da, 2 qadın həlak olub. Onların ölümü hələ ki Daxili İşlər Nazirliyinin statistikasına salınmayıb.

Siyasiləşmiş QHT-lərin qaranlıq tərəfləri üzə çıxır

Ölkəmizdə çoxsaylı QHT-lər, vətəndaş cəmiyyəti institutları təmsilində təşkilat və qurumlar, ictimai birliklər fealiyyət göstərməkdədir. Həmin təşkilatların quruculuq, eləcə də, praktiki fealiyyətlərində bir çox istiqamətlər mövcuddur ki, bütün bunlar yalnız inkişaf və sağlam düşüncəli cəmiyyətin formalşmasına və maarifləndirilməsinə xidmet edir. Tam demokratik və müstəqil şəkildə, genişmiyəslə layihələr həyata keçirən bu təşkilatlar, bütün hallarda, vətəndaş cəmiyyətin inkişafı müstəvisində maarifçilik prinsiplərinə sadıq qalır, her bir vətəndaşa yönəldiyi layihə istiqamətində aşayıcı rol oynamaya səy göstərir.

Əfsuslar olsun ki, yuxarıda qeyd olunanlardan fərqli olaraq, qeyri-normal və inkişaf prinsiplərindən kənar QHT-lər də mövcuddur ki, həmin QHT-lər və onların rəhbərləri, bilavasitə öz maraqlarına xidmet göstərmək məqsədləri ilə tamamilə zidd mövqelər nümayiş etdirirlər. Bunların neticəsində isə, həmin təşkilatlarda sərf siyasi təsəbbülər müşahidə olunmaqdadır. Bu bərədə istər qəzeti məsələlər və istərə də digər KİV-lər vasitəsilə ictimaiyyətə kifayət qədər məlumatlar verilmişdir. Bəs bu cür halların mövcudluğuna daha hansı məqsədləri güdür və onlar kimə (nəyə) xidmet göstərirler?

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov "Səs" qəzeti verdiyi açıqlamasında bildirib ki, bəzi QHT-lər öz nizamnamə məqsədlərindən kənarə çıxaraq, siyasi fealiyyətə möşğul olmağa cəhd göstərir və yaxud ayri-ayrı siyasi partiyaların mövqelərindən çıxış edirlər: "Bu gün bəzi QHT-lərin dağdıcı müxalifet partiyaları ilə six emekdaşlıqları mövcuddur. Ümumiyyətə, QHT-lərin fealiyyəti siyasi məqsədlər deyil, birləş üzvlərinin, cəmiyyətin, icmanın mənəfeyinə xidmet edən, hətta orada əldə olunan geliri belə böülüsdürməyen bir humanitar fealiyyət növüdür. Arzu edərdik ki, ölkəmizdə QHT-lərin fealiyyəti sərf humanitar əsaslar üzərində qurulsun. Yəni cəmiyyətə, vətəndaşa və dövlətə xidmet edən təşkilatlar olsunlar. Bele olan halda, QHT-lərin fealiyyəti yüksək qiymətləndiriləcək və QHT-lər ehtiyac cəmiyyətdə günü-gündən artacaq. Bu gün də biz bunu hiss edirik. Bizim QHT-lərimiz Ermənistan-Azərbaycan, Dağılıq Qa-



rabağ mənaqışəsi, ailə məsələləri, etraf mühitlə, sosial məsələlər, təhsilə, mədəniyyətimizlə, iqtisadi məsələlərlə, əllillər, qadın-uşaq məsələləri ilə bağlı və s. kimi yüzlərə layihələr həyata keçiriblər ki, bu da cəmiyyətimizin inkişafına öz töhfəsini verir.

Lakin siyasi təsəbbülər vətəndaş cəmiyyətlərindən olan L.Yunus Kimilə Azərbaycanda QHT-lərə müyyən təlimatlar verir və onlara Azərbaycanda insan hüquqlarının pozulması haqqında iddialı şər-böhtən xarakterli bəyanatlar səsləndirməyə çağırır. Buları QHT adlandırmış da doğru deyil. Çünkü bunlar öz fealiyyətlərində cəmiyyətə və dövlətə qarşı qərzi mövqə nümayiş etdirirlər. Onların nümayiş etdirdikləri siyasi xətlərində, açıq görünür ki, bunlar ölkəmizə qənim kəsilmis şəxslərdir. Adları çəkilişlərə səsləndirilən bu şəxslər Azərbaycan dövlətinin əldə etdiyi uğurlarına paxılıqlı hiss ilə yanaşaraq, bu uğurlara nə isə bir kölgə salmağa çalışırlar. Ancaq onlar özlərinə tərəfdəş, xarici maraqlı fondlardan dəstək toplamaları üçün etdikləri canfəşanlıqların heç biri öz bəhrəsini verməyəcəkdir. Çünkü inanmırıam ki, hansısa QHT L.Yunus kimi pozucu bir şəxsin fitvasına uyusun. L.Yunus kimi şəxslərin fealiyyətləri təmamilə qanuna ziddir. Onun fealiyyəti, bütövlükde, milli maraqlarımıza zidd olan bir hərəkətdir. Bu baxımdan, bele məsələlərde QHT-lər diqqətlə olmalıdır. Yəni yalan və şərböhtən xarakterli siyasi çağışışlara meyilli olmamalıdırlar. Hər bir QHT öz nizamnaməni diqqətlə oxumalı, nə üçün fealiyyət göstəridiyini bərədə aydınlaşdırımlı kənarə çıxmamalıdır."

Bələliklə, bütün bu deyilənlərdən bele çıxır ki, bunlar haqqında lazımi güc strukturları tərəfindən ciddi tədbirlər görülməsə, onların "xəmiri" hələ çox su aparacaq...

Rəfiqə HÜSEYNOVA

Roma papası ABŞ səfirliyini Qüdsə köçürməməyə çağırıb

Roma papası Fransisk ABŞ səfirliyinin Tel-Əvvivdən Qüdsə köçürməsi qərarından narahat olduğunu bildirib və status-kvonu qorumağa çağırıb. AZERTAC xarici KİV-lərə istinadla xəber verir ki, Qüdsün müsəlmanlar, yəhudilər və xristianlar üçün müqəddəs şəhər sayıldığını qeyd edən Fransisk beynəlxalq panoramada yeni münəqişlərdən yayınmaq üçün bu məsələdə müdriklik və dözlüllük göstərilməsinin vacib olduğunu deyib.

Anadolu informasiya agentliyinin məlumatına əsasən, Türkiyənin xarici İşlər naziri Mövlid Çavuşoğlu öz növbəsində ABŞ-in Qüdsü İsrailin paytaxtı elan etməsi planının bölgəyə səlh əvəzinə xoas gətirəcəyini bildirib. NATO ölkələrinin xarici işlər nazirlerinin toplantısında iştirak etmək üçün Brüsselə gedən Çavuşoğlu ABŞ-lı həmkarı Reks Tillersonla görüşündən sonra jurnalistlərə verdii müsahibədə Qüdsün İsrailin paytaxtı kimi təninin cəhdini böyük səhv adlandırb. O, təkcə müsəlmanların deyil, bütün dözlüllük göstərilməsi davam etdirir. Ağ evden verilən məlumatla görə, ABŞ Prezident Donald Tramp dekabrın 6-da Qüdsün İsrail paytaxtı sayılması barədə qərarını elan edəcək və ABŞ səfirliyinin Tel-Əvvivdən bu şəhərə köçürülməsi prosesinə start verəcək.



nin liderləri xəbərdarlıq ediblər ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması regionda sülh prosesini pozacaq və gərginliyin ciddi surətde artmasına getirib çıxaracaq. Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü bu məsələ ilə bağlı Malayziya, Tunis, İran, Qətər, Səudiyyə Ərəbistanı, Pakistan, İndo-neziya liderləri ilə danışqlar aparıb və mələhətlişmələri davam etdirir. Ağ evden verilən məlumatla görə, ABŞ Prezident Donald Tramp dekabrın 6-da Qüdsün İsrail paytaxtı sayılması barədə qərarını elan edəcək və ABŞ səfirliyinin Tel-Əvvivdən bu şəhərə köçürülməsi prosesinə start verəcək.

Azərbaycan xalqının adət-ənənələri: sinamalar

Azərbaycan xalqının adət-ənənələri arasında xalq yaradıcılığı ilə bağlı olan sinamalar əsas yer tutur. İnsanlar ilkin - ibtidai təfəkkür çağlarından qarşılaşıqları əksər məsələlərin mahiyətinə dair həm düzgün sual verməkdə, həm də cavab tapmaqdə və nəticə çıxarmaqda çətinlik çəkmişlər. Onlar həyatdakı ziddiyət və maneələrin səbəblərini möcüzəli görünən təbiətdə axtarmış, ayrı-ayrı hadisə və nəsnələr arasındaki, hətta azacıq, cüzi oxşarlıq, bənzərliyə müəyyən daxili bağlılığın və əlaqənin nişanəsi kimi baxmışlar. İbtidai insanın özünü asılı saydığı mürəkkəb təbiət aləminə təsir etmək cəhdidə, bununla da uğur qazanmaq, xəta-bələdan, xəstəlik, acliq, ölüm kimi hallardan əzaq olmaq və arzu-istəyə qovuşmaq meyli sinamaların yaranmasına səbəb olmuşdur.

Bəhlül Abdulla yazır: "Labüd sosial irəliləyiş, cəmiyyətdə gedən sivil əvəzlənmə, dəyişikliklər ona gətirib çıxılmışdır ki, bir vaxt xüsusi məna daşıyan, mifoloji-semantik yüklü olan bəzi söz, ifadələr ve deyimlər zaman ötdükçə öz əvvəlki məzmununu qoruyub saxlaya bilməmişdir. Bununla belə, həmin söz, ifade və deyimlərdəki məna, cəalar şəklində olsa da, ilkin izlərini ve əlamətlərini təsəvvürlərdə qoruya bilmüşdür ki, bu da sonralar etiqada, nehayət, sınameye çevrilmişdir. Həm də sınaclar, ibtidai təxəyyüllə bağlı olduqlarından, onların məzmunlarının tərkibində mifoloji elementlər kontekst olaraq çıxış edir. Misal üçün, bir kimse aşıranda və səbir gətirəndə, ona "saqlam ola-san", "xeyir olsun" deyirlər. Niye belə deyilmiş və bu vaxt, ani de olsa, görülən işə fasılə verməyə, əger kimse bir yerə gedirsə, yol üstədirse ayaq saxlamağa səy etmişdir? Bu sualın cavabını mifoloji görüşlərdə axtarmaq gərəkdir".

Əsatirə görə, qədim zamanlarda insanlar düşünübər ki, cin, şeytan, iblis, yaxud digər şər qüvvələr onların özlərinin içinde və daxilində yaşayırlar. Onları bəd-yaramaz əməllərə, dava və mü-haribələrə çəkən də elə bu şər qüvvələrdir. Odur ki, asqırmaya şər qüvvələrin daxilden bayır çıxmazı kimi baxılmış və zənn edilmişdir ki, səbir gətirən kimse hər cür xəbis amillərdən xilas olur. Bundan sonra isə, o, saf düşüncəyə və xeyirxah əməllərə yiyələnir. Buna görə də, ətrafdakılar "şükür" etməklə, "saqlamlıq" arzulamaqla həmin adamı bir növ, yaramazlıqlardan qurtarmasına görə təbrik edirlər. Eyni zamanda, şər qüvvələr həmin adamın daxilində çıxdıqda, yəni səbir getiriləndə, görülən işə fasile vermək və hərəkətsiz durmaq la-zımdır. Əks halda, şər qüvvələri əzmək və şikəst etmək təhlükəsi yaranır. Bunun məqablinde isə şər qüvvələr qəzəblənib, həmin adama daha artıq zərər yetirir. Odur ki, bu vaxt "xeyir olsun" da deyilir.

B.Abdullanın fikrincə, xalq inam və etiqadlarında təbiətdəki varlıqlara, xüsusən də, bitki və heyvanlara münasibət çoxçəsidi olmuşdur. Bunların bəzilərinə uğur və xeyir gətirən hal kimi baxılmış, bəziləri isə zərər və şər rəmzinə çevrilmişdir. Məsələn, ovçuluqla məşğul olanların tə-

səvvüründə belə bir etiqad stabiləşmişdir ki, ovçunun qarşısına dovşan çıxarsa, ovu uğursuz olar. Əvvellər yalnız ovçuluğa aid olan bu etiqad zaman keçidkəsinə sinamaya çevrilmişdir.

Dolanacaqlarının əsasını ov teşkil edən insanlar hər vasitə ilə silahları təkmilləşdirməyə səy etmişlər və nehayət, dovşan kimi ittiqançan heyvanları ovlamaq onlar üçün çətin olmamışdır. İnsanlar, belə zənn etmişlər ki, onlara ziyan və zərər toxunduran fəna qüvvələr daha çox dovşan cildində olur. Doğrudan da, "Qızıl qoç" adlı Azərbaycan nağılında düşdükləri çıxılmazlıqdan qurtarmaq üçün keçəlin yalvarışlarına cavab olaraq, dərvish deyir: "Ey keçəl, sən ki, belə yalvarırsan, onda mən deyim, sən yadında saxla: səhər şübhə tezədən durub atlara minib gedərsiniz. Qabağınızda evvələ bir dovşan çıxacaq. Bu dovşan o qədər o üzə-bu üzə tulanıb, oynayacaq ki, sizin xoşunuza gələcək. Ürəyinizdən keçəcək ki, onu tutasız. Nəbadə ona yaxın gedəsiniz, dovşan başdan-ayağacan tilsimlidir, sizi tilsimə salar".

Dovşana belə bir münasibətin nəticəsidir ki, indinin özündə də boylu və hamilə olan ev-eşiyə, həyat-bacaya istər ovlanmış, istərə də diri halda dovşan gətirilər. Yoxsa doğulacaq uşaq mırıq olar. Sözsüz ki, bu deyilən cəhət, bilavasitə miflə bağlıdır. Bir mifdə deyilir ki, dünyanın başlanğıc vaxtında Ayın batması ilə kainatın dağılacağı və adamların məhv olacağı xəbərini dovşan aləmə car çəkir. Bundan acıqlanan Ay dovşanı necə vurursa, onun üst dodağı çatlayır. Odur ki, dovşan bu heyfini adamlardan alır. Doğulacaq uşaqları mırıq edir. Bu üzən də, qadın boylu olanda, ev-eşiyə dovşan gətirilmir.

Yaxud başqa bir nümunəyə diqqət yetirək: "Kəsilmiş saç tapdayanın başı ağıryar". Bu sına-nama çox əski görüş və etiqadlarla əlaqədardır və dünya xalqlarının eksəriyyətinin mösiətində özünü göstərməkdədir.

Saçın insanın həyatını, ömrünü təmin edən, hətta ölümdən sonra da onu dirildən vasitələr-dən biri olmasına dair miflər çoxdur.

Qədim əyyamlarda ölenin ya-xın kimsələri saçlarını yolub, meyitin üstüne qoyurmuşlar. Bu hal skiflərin və Qədim Qafqaz xalqlarının mösiətində də müşahidə-

olunmuşdur. Azərbaycanda da mayit üstə saçılma adəti var və bunu, əsasən, ölenin qadın qohumları ağı deyə-deyə və şivən qopara-qopara edirlər. Bu adətin izləri özünü xalq ədəbiyyatı örnəklərində və yas mərasimlərində söylənilən ağı metnlərində də qorunmuşdur.


Dünyanın bir çox xalqlarında saçla bağlı belə bir etiqad da var ki, guya bütün bədxah və miflik qüvvələrin sehr etmək bacarığı onların saçları ilə bağlıdır. Bunların saçının kəsilməsi isə onları magik gücdən məhrum etmək deməkdir.

Saçın vaxtsız qırılmaması, yaxud kəsilməsi ömrün azalması kimi düşünülmüşdür. Elə dilimizdə indi də işlədilən "saçı kəsilməş", "saçın kəsilsin" qarşılaşları bu əski miflik görüşlərlə əlaqədardır. Qamşamanların uzun saç saxlamaları da, olsun ki, bu etiqadın inamın əlamətidir.

Əski miflik təsəvvürə görə, başağrısı da guya saç ruhunun narahat edilməsi ilə bağlıdır. Bu narahatlığı sebəb isə saçın tez-tez yuyulması, daranması və qırılmamasıdır. Herodotun verdiyi xəbərə görə, İran hökmədarı ilə bir kərə anadan olduğu gündə başını yuyarmış.

Azərbaycanda da uşağın ilk saçı onun bir yaşı tamam olanda qırıldırılmış və xüsusi ailə töreni ilə qeyd edilmişdir. Uşaq bir yaşına qədər xəstə olduqda, valideynləri onun sağılmaması üçün ilk saç ağırlığında pul nəzir demişlər. Əlbəttə, bu məsələ, əslində, saç ruhunu razı salmaq və bununla da, xəstəliyi qovmaq və uzaqlaşdırmaq təsəvvürü daşımışdır. İnamə görə, saç qırıldırınlarken, onu tapdamaq və ətrafa səpmək olmaz. Əks halda saç ruhları acıqlana bilər. Bütün bu söylənilənlər "kəsilmış saçı tapdayanın başı ağıryar" sinamasının yaranmasına sebəb olmuşdur.

Xalqın etnogenezini öyrənmək baxımından da, sınaclar maraqlı doğurur. Azərbaycanda "sağ əlin başımı" ifadəsi tez-tez deyilir və eşidilir. Bu, əsasən işində və əməlinde uğur qazanmış adama müraciətlə söylənir. Sual oluna bilər ki, bəs niye "sol" əl yox, sağ əl? Məsələnin mahiyətinin kökü çox-çox əski çağlara, "sol" və "sağ"la bağlı inamlara gedib çıxır. Dildə indi də işlənən "sol gözün səyrisə bəd, sağ gözün səyrisə şad xəbər eşidərsən", "sol əlin içi qaşınsa, borclu



Azərbaycan Respublikasının Prezidenti yanında
Kültəvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütəvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

olarsan, sağ əlin içi qaşınsa, qazanca çatarsan", "hamile qadın oturduğu yerdən qalxıb, əvvəlcə sol ayağının qabağa atsa qızı, sağ ayağını qabağa atsa oğlu olar", "Bir adamın sol qulağı cingildəsə, haradasa onun zərərinə, sağ qulağı cingildəsə, xeyrinə danişərlər".

B.Abdulla sonra yazır: "Bu kim sınaclar da həm mifoloji, həm də tarixi-semantik əsslərlə bağlıdır. "Kitabi-Dədə Qorqud"da iç Oğuzlar Bozok, Diş Oğuzlar isə Ucok adlanırlar. Əsatirə görə, Bozoklar Oğuzun göylər aləmin-dən gelən qadınlarından doğulan oğlanları Gün xan, Ay xan və Uluduz xanın nəslindən, Ucoklar isə Oğuzun ağacın koğusundan təpib evləndiyi qadınlarından doğulan oğlanları Göt xan, Dağ xan və Dəniz xanın nəslindəndir. Sə-mavi qadınlarından olan övladlar da-ha üstün tutulmuş, daha hörmətli və nüfuzlu sayılmışlar. Məhz bu-na görə də Oğuz onları sağ ya-nında, o birlərini isə sol yanında oturdarmış".

Bu ənənənin davamı "Kitabi-Dədə Qorqud" boyalarında da açıq-aydın görünür. Dastandan belli olur ki, şücaətlə, iigid, qəhreman və nüfuzlu adam hemişə hökmədarın, tayfa başçısının sa-ğında oturur. Misal üçün, abide-nin üçüncü boyunda oxuyuruq: "...bazərganlar gəldilər. Baş en-dirir, salam verdilər. Gördülər kim, ol yigit kim baş kəsübür, qan dökübür, Bayburə bəgin sa-

ğında oturar". Bu məsələ dördüncü boyda bir qədər de qabarık şəkildədir. Salur Qazanın "oğlu Uruz qarşısında yay balınca söy-kənib durardı. Sağ yanında qar-dası Qaragünə oturmuşdu. Sol yanında dayısı Aruz oturmuşdu.

Qazan sağına baqdı, qas-qas güldi, soluna baqdı, coq sevindi. Qarşusuna baqdı, oğlancını - Uruzu gördü. Əlini əlinə çaldı, ağladı. Uruz bunun səbəbini so-ruşduqda, Qazan deyir:

- Sağım əle baqduğumda, qardaşım Qaragünəyi gördüm. Baş kəsübür, qan dökübür. Cöldi alubdur, ad qazanıbdır. Solun əle baqduğumda, dayım Aruzı gördüm. Baş kəsübür, qan dökübür. Cöldi alubdur, ad qazanubdur. Qarşum əle baqduğumda səni gördüm. On altı yaş yaşıladı. Bir gün ola, düşəm ölmə, sən qalasan - yay çəkmə-dün, ox atmadün, baş kəsmədün, qan dökədün. Qanlı Oğuz içində cöldi almadün".

Ümumiyyətlə, bu abidədə Oğuz bəylərinin oturma yeri hemişə dəqiq bildirilir. Üçüncü boyda Bamsı Beyrəyin Salur Qazana müraciətə dədiyi sözələr sırasında bunu aydın görmək olur: "Sağda oturan sağ bəglər! Sol qolda oturan bəglər! Eşikdəki inaqlar! Dibdə oturan xas bəglər! Qutlu olsun dövletiniz!"

**Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**

Diabetə qarşı yeni vaksin

Diabetə qarşı ən yeni vaksin hazırlanıb. AZERTAC Rusiyanın "Dictat" saytına istinadla xəber verir ki, yeni vaksin neinki xəstəliyin bütün mərhələlərini sağaldır, həm də onun bütün neqativ nəticələrini aradan qaldırır. "Diabet üzərində Qəlebə" fondunun prezidenti Salvador Çakon Ramires və diaqnostika və avtoimmun xəstəliklərin müalicəsi üzrə Meksika assosiasiyanın prezidenti Luçiya Sarate Ortega mətbuat konfransı keçirərək diabet problemlərinə münasibəti dəyişən yeni vaksin yaradılmasıni elan ediblər.



Ramiresin dediyinə görə, xəstəliyin araşdırılması, müalicə formaları və vaksinin hazırlanması üçün xeyli vaxt keçdi. Vaksinin yaradıcılarından biri olan Horx Qonsales Ramires isə deyib: "Biz ilk dəfə şəkərli diabetin istenilən tipi üçün fizioloji məhlulu standartlaşdırmağı bacardıq. Xəstəliyin I və ya II tip, anadangəlmə və sonradan qazanılma olmasının heç bir əhəmiyyəti yoxdur".


Yaxınlaşan ölümin daha bir əlaməti müəyyən edilib

İngiltərin Ekster Universitetinin tibb məktəbinin alımları yaşlı insanlarda ölümündən 14-18 il əvvəl arterial təzyiqin aşağı düşdürüünü müəyyən ediblər. "Rossiyskaya qazeta" saytında yer alan xəbəre görə, bu nəticə 60 və daha yuxarı yaşda vəfat etmiş 46 min Böyük Britaniya vətəndaşı haqqında melumatların tədqiqi zamanı əldə olunub. Vəfat etmiş bu insanlar arasında sağlamlığından heç bir şikayeti olmayanlarla yanaşı, ürək-damar xəstəlikləri, demensiya, yüksək təzyiqdən əziyyət çəkənlər də olub.

Müxtəlif təbəqələrdən olan bu insanların hər birində ölümündən təxminən 14 il əvvəl tədricən qan təzyiqinin aşağı düşməsi faktı alımların təəccübünə səbəb olub. Tədqiqatçıların fikrincə alınan nəticələr tibb işçilərinə "yaşlı insanlarda qan təzyiqinin aşağı düşməsinin nəyə işarə etdiyini" anlamağa və müalicə üsulunun düzgün seçilməsinə kömək edəcək.

İldə neçə dəfə saçları boyamaq olar?

Alımlar araşdırımlar zamanı belə nəticəyə gəliblər ki, qadın saçlarını ərzində 5 dəfədən artıq boyamalıdır. Əks halda qadınlarında süd vəzi xərçənginin riski artır. Nəzərinizə çatdırıq ki, süd vəzi xərçəngi qadınlar arasında en yayılmış xərçəng növüdür. Hər il dünyada 1 mln. artıq qadına bu diaqnoz qoyulur. The Australian xəbər verir ki, statistikaya görə qadınların bir çox hissəsi ayda 1 dəfə saçlarını boyayır. Bu zaman əksər qadınlar kimyəvi boyalardan istifadə edir. Bu hal ekspertlər tərəfindən çox mənfi qarşılanır. Mütxəssislər qadınlara tərkibində təbii komponentlər (xna, basma, itburnu) olan boyalardan istifadə etməyi tövsiyə edirlər. Belə boyalar saqlamlığı heç bir ziyan vurmur və eyni zamanda kimyəvi boyalardan fərqli olaraq saçların vəziyyətinə də çox yaxşı təsir edir - qidalandırır, möhkəmləndirir.



ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya müəllimiyyi ixtisası üzrə IV kurs tələbəsi Əhmədova Aysel Ziyad qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

* * *

Bakı şəh. "Azərişq" ASC Səbail rayonu şöbəsi tərəfindən SƏB üzrə elektrik məntyori Məmmədov Abbas Məmməd oğluna verilmiş iş vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

* * *

Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 48 ənvanında yaşayan Tağıyeva Elvira Abbaslı qızının adına verilmiş evin kupçası - ÇIXARIŞ itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə biler.

Qəzet "Səs" in komputer mərkəzində yığılın, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzətə AzərTAc, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son səhifə

7 dekabr

"AFFA idman oyunlarının nəticələrinin manipulyasiyası cəhdələrini çox kəskin şəkildə pisləyir"



Son günər Azərbaycan futbolunda diqqəti dərhal cəlb edən proseslər baş vermekdədir. Bu proseslərə təessüfləndiyimiz məqamlar çıxdı. Futbolumuzun şəffaflığı naminə bu istiqamətdə addımların atılması, işlərin görülməsi vacibdir. AZERTAC xəber verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Baş katib bildirib ki, dünyadan müxtəlif ölkələrində idman oyunlarının nəticəsinin manipulyasiyası cəhdərlərə rast gelir. Bəzi futbol federasiyaları bununla çox ciddi mübarizə aparsa da, müəyyən federasiyalarda fəallıq yüksək səviyyəde olmur. Düşünürəm ki, biz bu mənfi hal ilə çox ciddi mübarizə aparmalıyıq və aparırıq. Bu sahədə UEFA ilə six əməkdaşlıq edirik.

"Assosiasiya rəhbərliyi oyunlarının nəticəsinin manipulyasiyası cəhdələrinin yolverilməz olduğunu, AFFA-nın buna qarşı ciddi mübarizə apardığını müxtəlif tədbirlərdə, tribunalarda dəfələrlə səsləndirib. AFFA-nın sonuncu konfransında bu məsələ ilə bağlı ictimaiyyətə təfsilatlı təqdimat nümayiş olunub, bütün detallar izah edilib, müxtəlif maarifləndirici tədbirlər keçirilib. Bu ilin noyabrında AFFA-nın inzibati binasında keçirilən növbəti tədbirdə prokurorluq təmsilçisi çıxış edərək idman oyunlarının nəticələrinin manipulyasiyasının cinayət tərkibli əməl olduğunu bir daha xüsusi vurğulayıb. Yeri gəlmışkən, bu məsələyə həssas yanaşlığı üçün hökumətimize minnətdarlığımı bildirirəm. Çox qısa vaxt ərzində müvafiq qanun qəbul olundu, Cinayət Məcəlləsinə idman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı xüsusi madde eləvə edildi", - deyə baş katib vurğulayıb.

Bu məsələnin ötən mövsüm də diqqət mərkəzində saxlanıldığı bildirir E. Məmmədov deyib: "Birinci Divizionda çıxış edən bir neçə klub, futbolcular, inzibati heyətin üzvləri, hakim sərt şəkildə cəzalandırıldı. Təessüf ki, bu "virus" cari mövsümde özünü Premer Liqada da bürüze verməyə başladı. İctimaiyyət məlumatlıdır ki, AFFA-nın İntizam Komitesi iki futbolçu və bir məşqçi barədə çox qəti və kəskin qərar qəbul edib, onlara futbol məşgülüyyəti qadağan olunub. Yeri gəlmışkən, 2016-cı ilde AFFA-nın təşəbbüsü ilə futbol klublarının bütün üzvləri idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak etməyəcəyi və bununla bağlı məlumatı olarsa, müvafiq instansiyaları məlumatlandıracığı ilə əlaqədar öhdəliklərin yer aldığı bəyannaməyə imza atıblar. İntizam Komitəsinin sanksiya tətbiq etdiyi şəxslər də həmin bəyannaməni imzalamışdır".

E. Məmmədov vurğulayıb ki, artıq cəzalar var, amma hər şey bununla bitmir. AFFA-nın və hüquq mühafizə orqanlarının bu istiqamətdə araşdırımları davam edir. Sevindirici məqam ondan ibarətdir ki, futbolumuzun şəffaflığını arzulayan şəxslər - klub idarəcili, məşqçilər, futbolçular və futbolumuzda bu və ya digər şəkildə təmsil olunan başqa şəxslər araşdırmanın aparılmasına yardım göstərir, bizimlə six əməkdaşlıq edirlər. Fürsətdən istifadə edib həm hüquq mühafizə orqanlarına, həm də bizimlə əməkdaşlıq edən futbol ictimaiyyətinin nümayəndələrinə təşəkkür edirəm. Növbəti dəfə bildirirəm ki, AFFA idman oyunlarının nəticələrinin manipulyasiyası cəhdələrini kəskin şəkildə pisləyir və Azərbaycan futbolundan bu "virus"un kökünün kəsilməsi üçün mübarizəni davam etdirəcək.



Kamran Ağayev Çəxiya klubundan göndərildi

Çəxiyanın "Mlada Boleslav" klubu millimizin qapıcısı Kamran Ağayevlə yollarını ayırib. Qol.az-in məlumatına görə, bu barəde Çəxiya mətbuatı xəber yayıb. Bildirilir ki, 35 yaşlı qolkiper baş məşqçinin istəyi ilə komandanın göndərilib. İstənilən oyunu sərgiləməyən Ağayevin müqaviləsinə xitam verilib. Qeyd edək ki, Kamran bu ilin iyul ayından "Mlada Boleslav"da çıxış edirdi.

Futbal üzrə Azərbaycan millisi beynəlxalq turniri üçüncü pillədə başa vurub

İranın İsfahan şəhərində təşkil olunan "4 Top Nations" turnirində iştirak edən futbal üzrə Azərbaycan millisi sonuncu oyununu keçirib. AZERTAC xəber verir ki, Qazaxistanda qarşılaşan komandamız 3:3 hesablı heç-heçə edib. Williams Oliveira do Nascimentonun dubl etdiyi oyunda millimizin digər qolunu Karvalho dos Santos vurub. Komandamız turniri 2 xalla üçüncü yerdə yekunlaşdırıb.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov